



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 25 oktyabr 2017-ci il Çərşənbə № 220 (6834) Qiyməti 60 qəpik

Xəbər

**Yevlaxda iki
uşaq atası
özünü
yandırıldı**

yazısı sah.13-də

Gündəm

**İlqar Məmmədov üçün son gün -
AŞ-in hakimiyyətə verdiyi vaxt bitir**



REAL sədril oktyabrın 25-nə qədər azad edilməsə, AŞ PA Nazirlər Kabinetini Konvensiyanın 46-ci maddəsinin tətbiq etməyə çağıracaq
yazısı sah.3-də

**Etibar Məmmədovun Elçibəylə
bağlı dediklərinə reaksiyalar**

yazısı sah.6-da

**Qarabağda yeni savaşın
başlamasına dair hərbi
ekspertlərdən ilginc proqnozlar**

yazısı sah.9-da

**Azərbaycan AŞ-dan çıxsa,
avrointeqrasiya dayana bilər**

yazısı sah.6-da

**Türkiyəli diplomat ürəyinə stend
qoyulmasından danışdı**

yazısı sah.3-də

**Dekabrda nəqliyyatda gedis
haqqı artırılacaq - iddia**

yazısı sah.4-də

**Milli Məclisin gündəliyi: təhsildə
yaş həddi götürülür, müşavir
vəzifəsi ləğv olunur**

yazısı sah.7-də

**Avropa İttifaqı Ermənistanla
saziş imzalamayacaq**

yazısı sah.10-da

**Müxalifətin 2018 şansı...
özləri "var" deyir**

yazısı sah.7-də

**"Türmədən qaçmaq
fikrinə düşübsüzmü" -
məşhur məhbuslar danışdı**

yazısı sah.13-də

İki cani harada gizlənir: İran, Rusiya, yoxsa Azərbaycan?

QAÇAN DUSTAQLARIN İSİ GENERALI BİTİRƏ BİLƏR - ŞOK AÇAR FİQR

Qatardan qaçan məhkumlara altibucaqlı açarı kim və necə düzəldib?; Penitensiar Xidmətin üç əməkdaşı saxlanıldı, əsas fiqr xidmətin rəis müavini Hüseyn Əlixanovun bacısı oğludur; Etibar Məmmədov və Əli Ağamının mümkün gizlənmə yerləri...



musavat.com
Toğrul İsmayıllı

yazısı sah.5-də

**Baku İrəvanın 100 milyonluq silah
kreditini heç elədi - ilginc gelişmə**

Müdafıə xərclərini artıran Azərbaycanın Belarusla yeni hərbi anlaşmasının bəzi detalları məlum olub; işgalçi ölkənin öyündüyü "İsgəndər" "qılıncı" qızında qala bilər

yazısı sah.8-də




**"Qaçqınkom"
sədrinın
nəvəsinin
məhkəmə
sırı**

yazısı sah.5-də



**Bu gün
Türkiyədə yenı
partiya yaranır -
Meral Akşener
haqda hər şey**

yazısı sah.10-da



**"Lotu
Qulı"
azadlıqda**

yazısı sah.4-də

Putinin gələcək rəqibi: "Krımı Ukrayna ərazisi hesab edirəm"



"Beynəlxalq hüquq baxımından Krımı Ukrayna ərazisi hesab edirəm".

APA-nın Moskva müxbirinin verdiyi məlumatə görə, bu nüdünən Rusiyada prezidentliyinə namizəd, tanınmış teleaparıcı Kseniya Sobčak metbuat konfransında bəyan edib.

"Biz öz sözümüzü, 1994-cü ilin Budapeşt memorandumunu pozduq. Söz verdik, lakin sözümüzü tutmadıq. Bundan sonra biz müzakire etməliyik. Bu, böyük problemdir", - deyə Sobčak vurğulayıb.

O, Ukrayna ilə münasibətlərin Rusiya üçün çox vacib olduğunu söyləyib: "Münasibətləri normallaşdırmaq lazımdır. Ukrayna sözsüz ki, Rusiya üçün çox vacib tərefədarlıdır. Normal, yaxşı münasibətləri bərpə etmək, yəqin ki, Rusyanın qarşısında duran en başlıca vəzifədir".

Qeyd edək ki, Rusiyada president seçkiləri gələn ilin martında keçiriləcək. Seçki kampaniyasına dekabr ayından start veriləcək.

Üzən məzənnə rejimi 2021-ci ilədək uzadıla bilər

Azərbaycanda 2018-2021-ci illərdə pul siyasetinin prioritəti istiqamətləri açıqlanıb.

"APA-Economics" xəber verir ki, bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini təpib.

Sənəddə vurğulanıb ki, qeyd edilən dövrə makroiqtisadi koordinasiyanın gücləndirilməsi, infliyasiya hədəflərinə nail olunması sahəsində pul siyaseti və bündə-vergi siyaseti arasında qarşılıqlı əlaqənin temin edilməsinin ölkədə makroiqtisadi sabitliyin dayanıqlığı üçün vacib şərtlərdən biri olduğunu nəzəre alınaraq, pul siyasetinin hayata keçirilməsi istiqamətində nəzərdə tutulan pul programının reallaşdırılması, həbələlikdən effektiv proqnozlaşdırılması istiqamətində aidiyyəti dövlət qurumları arasında koordinasiya, eləcə də iqtisadiyyatda gözlənilərin effektiv idarə olunmasının vacib elementi olaraq bu sahədə siyasetin aktiv kommunikasiyası və hesabatlılığın tek millesdirilməsi çərçivəsində müxtəlif hədəf qrupları ilə dialoqun gücləndirilməsi nəzərdə tutulub.

Bundan başqa, əvvəl məzənnə rejiminin iqtisadiyyatın mənfi xarici şoklardan etibarlı qorunması, iqtisadiyyatın və tədiyə balansının tarazlaşdırılması üçün vacibliy nəzəre alınaraq infliyasiyanın birbaşa hədəflənməsi rejimine keçidin ilkin şərti kimi üzən məzənnə rejiminin tətbiqinin davam etdirilməsi planlaşdırılır.

Bununla yanaşı, maliyyə bazarlarının inkişaf səviyyəsində asılı olaraq pul siyasetinin operativ hədəfi kimi ilkin mərhələdə pul təklifi, sonrakı mərhələdə isə qısamüddətli faiz dərəcəsindən istifadə ediləcək, pul siyasetinin yeni əməliyyat ləvəberi kimi qısamüddətli faiz dərəcəsindən istifadə olunması üzrə monetar islahatlar proqramının hazırlanaraq həyata keçirilməsi nəzərdə tutulub.

2018-ci il üçün yaşayış minimumu 173 manat müəyyənləşdirilə bilər

Azərbaycanda 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi müəyyənləşib. Bununla bağlı müvafiq qanun layihəsi Milli Məclis daxil olub.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib.

Bununla yanaşı, 2018-ci il üçün yaşayış minimumunun ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhalinin üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat müəyyən edilməsinə nəzərdə tutan qanun layihəsi də parlamente daxil olub. (APA)

Qanun layihələri Milli Məclis tərəfindən qəbul olunduqdan sonra sənədlər təsdiqlənməsi üçün prezidentə göndəriləcək. Hər iki qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!
Siz sıfariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

Zakir Həsənov İran generalları ilə görüşdü

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 24-də İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin müavini, ikitərəfli hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun İran tərəfindən rəhbəri, general-major Höctəllah Qoreyşinin rəhbərlər etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Z.Həsənov Bakıda iki ölkənin müdafiə nazirlikləri arasında hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupunu işe başlaması münasibətile təbrik edib, bunun müdafiə və tehlükəsizlik sahəsində münasibətlərin daha da inkişaf etdirilməsində mühüm rol oynayağını vurğulayıb. O bildirib ki, hazırda Bakıda keçirilen işçi görüşünün təməli 2015-ci ildə İranın müdafiə nazirinin Azərbaycana sefəri çərçivəsində baş tutan görüşlərde iki ölkənin Silahlı Qüvvələri arasında birgə işçi qrupu-



nun yaradılması məsələsinin zırkı vəziyyətindən məmənluq hissə ifadə edən general-major

Müdafiə naziri Dağılıq Qarabağ və ətraf rayonlarının uzun illərdir Ermənistanın işğali altında olduğunu, müalicəsində bir qeyd edib. Cənubi Qafqazda hərbi-siyasi vəziyyət, o cümlədən Dağılıq Qarabağ probleminə toxunan qonaq münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayaraq İranın Azərbaycanın ərazi bütövlüyü ilə dəklədiyi diqqətə çatdırıb.

Azərbaycanla İran arasında hərbi sahədə əməkdaşlığın ha-



Gözəl Bayramlıya qarşı ittihamda yeni məzmun

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının sehhətində problemlər qalmadı. Bu barədə "Yeni Müsavat" a məlumat verən vəkil Elçin Sadıqovun dediyinə görə, xanım Bayramlı həzirdə soyuqdəyənə və revmatizmənə eziyyət çəkir: "Onda artroz var - sümüklerin ovulması xəstəliyi. Həzirdə müalicələr həbs olunmazdan əvvəl ya-zılan reseptlər əsasında aparılır. Həbs olunduğu müddədə hər hansı müayinənənən keçirilməyib."

E.Sadıqov onu da bildiridi ki, bir neçə gün əvvəl G.Bayramlıya yeni məzmunlu ittiham elan olunub: "Gözəl Bayramlıya qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 206.1 (qaçaqmalçılıq) maddəsi saxlanıldı, amma məzmununda dəyişikliklər edildi. Əvvəl deyirdilər ki, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları Gözəl Bayramlıının üzərindən 12 min dollar aşkar ediblər. İndi isə deyirlər ki, rentgen aparatı aşkar edib. Biz de vəsatət verdik ki, rentgen aparatının 25 may 2017-ci il tarixli lent yazısı istintaqa təqdim olunsun. Vəsatətimizə cavab verməyib. Gözəl Bayramlı isə siyasi fəaliyyətinə görə şələndiyini dedi".

Xatırladaq ki, G.Bayramlı 2017-ci il mayın 25-də Gürçüstanın Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

□ DÜNYA



Bakıda 22 dərəcə isti olacaq

Oktabrın 25-də Bakı və Abşeron yarımadasında hava əsasən yağımsız keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, əsasən yağış yağıcağı ehtimalı var. Müləyim cənub küləyi əsəcək.

ETSN-dən verilən məlumatə görə, havanın temperaturunun gecə 11-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 11-13°, gündüz 20-22° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65% olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 25-dən 26-sı gündüzədək Abşeron yarımadasında arabir güclənən cənub küləyinin üstünlüyü ekser meteoressas ləsənlərdə narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarından hava əsasən yağımsız keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14°, gündüz 21-26° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.

"Kanal 13" televiziyanın direktorunun məhkəməsi keçirilib

Oktabrın 24-də "Kanal 13" internet televiziyanın direktoru Əziz Orucovun növbəti məhkəməsi keçirilib.



Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz sahibkarlıq fəaliyyətində təqsirləndirilən jurnalın məhkəməsinə hakim Mirzə Xankişiев sədrlik edib. Məhkəmədə "Kanal 13"da mühasib işləmiş Kübra Məmmədova və Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsləmov ifadə veriblər.

Məhkəmədən sonra Ə.Orucovun həyat yoldaşı Lamiya Orucova "Yeni Müsavat" a bunları deyib: "Məhkəməyə 4 şahid çağırılmışdı. Onlardan ikisi ifadə verdi. Digər şahidlərdən biri xaricdə yaşayır, digəri isə teleqram vurmuşdu. Əvvəlki iclaslarda olduğu kimi kanalın maliyyə məsələləri və eyni zamanda Qafqaz Mediyanın rəhbərinin kim olması barədə suallar verildi. Soruştular ki, Əziz müəllimlə iş müqavilələri hansı əsaslarla iddi. Şahidlərin ifadələrində razı qaldıq. Çünkü nə var idisə onu dedilər. Prokuror çalışırdı ki, Əziz müəllimin əleyhinə fikirlər alınsın. Amma buna nail ola bilmədi. Külli miqdarda pulların mənimşənilməsi məsələsi qaldırsa da, ortada heç bir fakt yoxdur. Əziz müəllimin özü çox yaxşı iddi. Hər kəsə, jurnalıst dostlarına və ona dəstək olanlara salam dedi. Hamiya təşəkkür etdi. Özü də düşünür ki, sonunda məhkəmə ədaləti qərar çıxará. Şahidlərin ifadələri onu sübut edir ki, Əziz müəllimin heç bir təqsiri yoxdur. İşlərinin qanunveriliyə uyğun qurub".

Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-de polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-de isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdərəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətdən sui-istifadə) maddələri ilə ittiham verilib.

□ CAVANSIR

Ağdamda 11-ci sınıf şagirdi intihar edib

Ağdamda intihar hadisəsi baş verib.



APA-nın verdiyi xəbərə görə, rayonun Çullu kəndində 2001-ci il təvəllüdü, 11-ci sınıf şagirdi Monsur Quluzadə həyatlarında özünü asaraq öldürüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində intiharın səbəbini araşdırır.

İlqar Məmmədov üçün son gün - AŞ-ın hakimiyyətə verdiyi vaxt bitir

AŞ PA vicdan məhbusu oktyabrin 25-nə qədər azad edilməsə, Nazirlər Kabinetini Konvensiyanın 46-ci maddəsini tətbiq etməyə çağıracaq ki, burada Azərbaycanın Avropa Şurasından çıxarılması məsəlesi də var

Azərbaycanlı Parlement Assambleyasının REAL sədri İlqar Məmmədovun azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətinə qoymuş vaxt bu gün bitir. AŞ PA vicdan məhbusu oktyabrin 25-nə qədər azad edilməsə, Nazirlər Kabinetini Konvensiyanın 46-ci maddəsini tətbiq etməyə çağıracaq ki, burada Azərbaycanın Avropa Şurasından çıxarılması məsəlesi də var.

AŞ PA-nın tələbinə Azərbaycan tərəfdən ən müxtəlif mövqelər var. Çoxları REAL sədrinin azadlığı buraxılmasının və ölkəmizin Avropa Şurasında qalmasının tərəfindədir. Bunun əksini ölkəmizin imicini qorumaq baxımından düşünənlər də var.

Ölkə iqtidarı bu günə qədər İlqar Məmmədovu azad etməsinə baxmayıaraq, ilin sonuna qədər onun azad olunma ehtimalları yüksək dəyərləndirilir. Buna səbəb də hər zaman Azərbaycan hökumətinin bu təplili tələblərə bumeranq rolunu oynayan mövqə sərgiləməsidir.

I. Məmmədovun vəkili Fuad Ağayev hər şeyin Azərbaycan hökumətindən asılı olduğunu bildirdi: "Nə deyiblərsə, yaxud demeyiblərsə, hər şey hökumətlidir. Mən proqnoz verməyi xoşlamıram. Keçən cümlə günü İlqar Məmmədovla görüşdüm.

Ötən həftə ürəyində ya-
ranmış problemlər səbəbindən tibb müəssisəsi-
ne yerləşdirilən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadenizin durumu yaxşıdır. Bununla bağlı diplomat "Yeni Müsavat" açıqlamasında bildirdi. Hamit bəy dedi ki, bir az əvvəl səfirliyə də baş çəkib və daha sonra evə dönbə.

Əvvəller ürəyindən şikayətçi olmayan diplomatın sözlərinə görə, səhəhindəki problem oktyabrin 18-de yaranıb: "Keçən həftənin üçüncü günü səhər erkən qalıb həmişəki kimi, səhər gəzintisine çıxdım. Daha sonra evə gəldim, hər şey yaxşı idi. 9-un yarısı işə getmək üçün evdən çıxdım. Liftə minəndə sol tərəfimdə ağrı başıladı. Evin səfirliyə yaxındır, odur ki, "keçər" dedim, iş yerine gəldim. Ancaq baxdim ki, ağrılarım artır. Oğlum da kardioloqdur, onu aradım, dedim sol qolumda və sol tərəfimdə ağrılar var, həmçinin tərləyirəm. Dedi təcili kardioloqa, EXO-ya get! Mən də çox yaxın-
dan tanığım və dəyər verdiyim. Üzeyir doktoru (Üzeyir Rəhimov, "Baku Medical Plaza"nın kardiologiya şöbəsinin müdürü-E.P.) aradım, "həmən gəlin" dedi. Həyat yoldaşımıla bərabər "Baku Medical Plaza"ya getdi. Üzeyir doktor EXO çəkiləndən sonra nəticəyə baxanda həyecanlandı. Dedi hazırlıq görün, anjuya götürürəcəyik. Ana damar



İlqar Məmmədov

Proqnoz verməyi o da xoşlamır".

REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova qərarı gözəldiklərini söylədi: "Qərarın nece olacağını gözleyirik. Hər halda, ümidi var ki, Nazirlər Komitəsi doğru qərar verər. Hələ bu istiqamətdə Azərbaycan tərəfi bir addım atır. Açığını deym ki, daha çox inamımız Nazirlər Kabinetinin verəcəyi qərarla bağlıdır. Çünkü kim inanar ki, bir gün ərzində İlqar Məmmədov azadlığı buraxılacaq. Buna ümid etmək gülməli olardı. Əger hakimiyyət belə bir şəy etmək istəydi, bu gün İlqar Məmmədov evdə olmalı idi. Ola bilər ki, ilin sonuna qədər İlqarı azad etsinlər. Hər şey gözlənilir. Deyə bilmərem ki, Azərbaycan tərəfi AŞ PA ilə hər hansı bir

razılıq əldə edəcək. Amma bu variantda ağıla gelir ki, ilin axırına qədər azad olunsun. İlqarla bu həftə görüşməliyik. Sonuncu dəfə ötən həftə zəng etmişdi".

REAL-in idarə Heyətinin üzvü Azər Qasımlı ümidiididir: "Hər şey ola bilər. Bir günün içərisində İlqar Məmmədov azad oluna da bilər. Bu dəqiqə hər şey ölkə iqtidarından asılıdır. Bu qərar yalnız hakimiyyət vərə bilər. Həbsdə saxlaya da, azad da edə bilər. Amma onu deyə bilər ki, İlqar bay azad edilməsə, Azərbaycanın Avropa Şurasından çıxarılması prosedurasi üçün səsvermə qərarının çıxarılması ehtimalları çox yüksəkdir. 31 ölkədən daha çoxunun səsverme ehtimalları yüksək görünür ki, sorğu Avropa İnsan Haqları Məhkəməsinə

göndərsinlər. Ümid edirəm ki, Avropa Şurası geri addım atmayıcaq. Hakimiyyətin heç bir halda Avropa Şurası ilə İlqar Məmmədovla bağlı razılaşacağına inanmırıam. Sadəcə ola-raq, Azərbaycan tərəfi öz tərefindən bu addımı ata bilər. Oktyabrin 25-dən sonra belə bir qərar çıxarsa, iqtidár İlqar Məmmədovu azad edə bilər. Bu, gözlənilən haldır. Bu ehtimallar kifayət qədər yüksəkdir. Hər halda, gedən proseslər bu-nu göstərəcək. Bunun Avropa Şurası ilə razılaşdırılmış şekilde olacağını düşünmürəm. Əgər bunu etsəydi, 25-nə qədər edərdilər. Nəyisə razılaşdırma-ja na ehtiyac var ki?"

Xatırlaqla ki, İlqar Məmmədov 23-24 yanvar 2013-cü il ta-rixində İsmayılli şəhərində baş vermiş iqtışaşlarla əlaqədar həbs edilib. O, kütłəvi iqtışaşlar-da, polisə müqavimət göster-məkde ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin mayında Avro-pa İnsan Hüquqları Məhkəməsi (AİHM) İlqar Məmmədovun həbsi və həbsxanada saxlanmasası ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox müd-dədalərini, o cümlədən azadlıq ve şəxsi toxunulmazlıq hüququ, edaletli məhkəmə hüququ və təqsirsizlik prezumpsiyası prin-sipi haqqında 5.1, 5.4 və 6.2-ci maddələrinin pozduğunu təniyib. Məhkəmə İlqar Məmmədovun hər hansı dəliil olmadan saxlandığı qənaetinə gelib.

Avropa Şurası (AŞ) Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hakimiyyətini AİHM-in Məmmədovun işi üzrə qərarını icra etməye çağırıb. Oktyabrin 25-de AŞ Nazirlər Komitəsi Azərbay-can barəsində Avropa Konven-siyasının AİHM-in qərarlarını yerinə yetirməyə ölkəyə qarşı məsuliyyət tədbirlərinin tətbiqi-ni nəzərdə tutan 46-ci maddəni tətbiq edilməsi haqqında məsələyə baxacaq.

□ Cavanşir Abbaslı

İki şəhid atası, iki şəkil

Xəlid KAZIMLI




O şəkil dünyanın ən bedbəxt insanların fotosudur. Saki-cə baxmaq olmur. 45 yaşlı olar, ya olmaz, amma dünyanın ən yaşlı adamı kimi görünür. Üzündən həz, gözündən kədər, üst-başından kaslılıq, duru-sundan fağırlıq, məzəlmlıq yağır.

O, şəhid atasıdır. 18 yaşlı yeganə oğlu səngərdə erməni güləsine tuş gelib. O gülə bu atanın ürəyindən dəyiib, dəlib, keçib, qəddini büküb, çiragını söndürüb.

Bu adam tam səmimi şəkildə oğluna dəyən gülənin özüne dəyməsini istərdi.

Bu şəkil şəhid atalarının ümumiləşdirilmiş obrazı ola bilər. Bundan bir neçə ay önce fotokamera qarşısında belə dayanan, belə baxan daha bir şəhid atası vardi. Onların şəkillərini yanaşı qoysalar, sanarsan, eyni adamlardır. Sadəcə, onların dərdi biridir. Hər ikisini oğul dərdi bir-birinə bənzədir.



Validəynəri İraqda, Suriyada öldürülən azərbaycanlı yetim-lərin hali bu insanların halından şükrülədir. Onlara dövlət sahib çıxacaq, qollarından tutub bir yere aparacaq. Amma bu adamlara daha heç kəs kömək edə bilməz - ne dövlət, ne cəmiyyət.

Onlara təselli vermək üçün "oğlun şəhidlik zirvəsinə uca-lib" deyirlər, "şəhidlər birbaşa cennətə gedir" söyləyirlər, ancaq bu adamlara oğullarının yanlarında olması lazım idi, onlar (ele-cə də başşaları) övladlarının hansısa zirvəyə ucalmasına, be-hişt guşəsinə düşməsinə istəmirler.

Nə yazi ki, məharibə aparan ölkələrin hamisinin qədəri budur. Gənc əsgərlərin ölümü məharibənin fitrətində var. Mə-haribələr onları udmaq üçündür.

Qarşı səngərdə saatlarla hövsələ və diqqətə uzanıb göz-ləyən snayper barmaqını tətiyə basanda bir gənci həyatdan qoparaçaqını, bir atanın qəddini bükəcəyini, bir ananı ömrü bo-yu gözüyəli qoymaçını düşünmür.

Onlar üçün nişangahda görünen şəxs sadəcə düşmən es-geridir və düşmənlərin azalması lazımdır.

Bu hadisədən iki gün önce səngərdə iki erməni əsgərinin gülələnməsi xəberine reaksiya verən bir sosial şəbəkə istifa-dəcisi yazmışdı ki, ölenlər düşmən olsa da, o, bu hadisəyə se-vinmir, cünki erməni snayperlər de qıisas alacaq.

Həmin adam humanizm prinsiplərindən çıxış etmişdi, amma başqa mövqedə yazarlar da vardi. Onlar da haqlı gör-nürdürlər.

İllərdə ki, bu xüsusda daşdan keçən bir sual var: "Axı erməni əsgərinin Qarabağdakı səngərdə nə işi var ki, güləyə de tuş gəlsin?"

Elədir, Qarabağ səngərlərində üz-üzə duran, bir-birinə snayper təfənginin nişangahından baxan erməni əsgərlər bizim əsgərin arasındakı fərq odur ki, bizimkiler öz dədə-baba yurdunu qoruyur, onlar isə başqa bir ölkənin ərazisine getiriləblər.

Ancaq bir iş də var ki, Qarabağ'a getirilən əsgərlər könülüy-deyillər, onlardan harda qulluq edəcəkləri baredə soruşan yoxdur, avtobuslara yığış getirir, səngərə doldurur, gülə qabağına verirlər. 1988-93-cü illər arasında bize qarşı döyüşən erməni-lərə indikilərinə əsas fərqi budur.

Hər iki tərəfdə bu cü boynubükük qalan atalar rus hiylə-gərliyinin və erməni avantürasının əsərləridir. Əgər ermənilər 30 il əvvəl bu avantüraya, separatlıqla başlamasalar, bu faci-ələrin heç biri yaşanmadı.

Həzirdə səngərdə güləyə tuş gəlib olan 18 yaşlı əsgərlər 30 illik məharibənin qurbanlarıdır. Onlar doğulanda Qarabağ məharibəsinin 12-ci iliydi.

Bu o zamanlar idi ki, hər iki tərəfdə siyasilər, ziyanlılar tez-tez deyirdilər: "Biz bu münəqışını özümüz həll etməliyik, övladlarımıza miras buraxmamalıyıq".

Ancaq olmadı, erməni maksimalizmi ("mütələq biz deyən ol-malıdır") Qarabağ konfliktini həll etməyə imkan vermədi.

Bir şey gün kimi aydınır ki, düşmən ard-arda zərbələr alıb özünə gəlmeyince Qarabağ mesələsində kompromis yol ax-tarmayacaq, sənədən dirəşəcək.

O zamanə qədər bu cür fotosların ürək dağlaması halları çox olacaq. Nə yazi ki, bu, qaçılmalıdır.

Zaman yetişəndə, iki ölkə arasında ədaləti sülh bərqrər olanda, düşmənciliyin nə qədər mənasız olduğu aydın olacaq. Amma o zaman heç kəs məharibə qurbanlarını geri qaytara, ataların bükülmüş bellərini dikəldə bilməyəcək.

Türkiyəli diplomat ürəyinə stend qoyulmasından danışdı

Hamit Karadeniz: "Kardioloq zəruri olan hər şeyi edib"



Hamit Karadeniz

tutulubmuş. Qolumdan girdilər, damar açıldılar. Demə, ciddi qəlb krizi keçiribmişəm". H. Karade-niz bildirdi ki, bir az da gec ol-sayıdı, riskli nəticələrə üz-üzə qala bilərmiş: "Oğlumla danışmağın böyük faydası oldu. Həmçinin də həkimlər çox operativ davrandılar, yüksək səviyyədə diqqət göstərdilər. Stend qoysular, bir gün nəzarət altında qal-dırm. İlkinci gün də orda saxla-di-

lar. Daha sonra evə gəldim. Çox şükür, keçdi, artıq yaxşıyım". Qardaş ölkənin diplomati hə-kimlərdən bir daha razılıq elədi: "Xəstəxanadan, doktor Üzeyir bəy başda olmaqla, bütün tibb personalının xidmətindən çox razılıq. Çox güzel xidmet etdi-ler".

Hamit Karadeniz bildirdi ki, bu müddətdə dostlardan böyük diqqət görüb: "Səfirimiz Er-

kan Özoral bəy yanına gəldi. Digər diplomatlar, həmçinin dostlar da baş çəkdi, gələnlər, gedənlər, Azərbaycandan, Türkiyədən, həmçinin dünyanın digər ölkələrindən zəng edənlər çox oldu, hər birisine təşəkkür edirəm".

Diplomat dedi ki, bundan sonra səhəhetinə daha çox diqqət etməsi lazımdır: "Bir neçə gündür evde dincilirdim. Bu gün dedim işə gedim, bir-iki saat işdə olum. Kökəlməyi kenara qoysub arıqlayacaqıq. Dərmanları mütəmadi istifadə edirəm. Oğluma dedim gəlmə, amma o da geldi, doktorla görüşdü. De-di həkimlər zəruri olan hər şeyi ediblər. Oğlum Muhammed Karadeniz Kırıkkale Universitetinin tibb fakültəsində kardioloji sahəsində uzmanlıq edir. Üzeyir bəyin anjusunu, müayinə, müalicəsinə çox bəyəndi".

Diplomat dedi ki, bundan sonra səhəhetinə daha çox diqqət etməsi lazımdır: "Bir neçə gündən sonra səhəhetinə daha çox diqqət etməsi lazımdır:

De-di həkimlər zəruri olan hər şeyi ediblər. Oğlum Muhammed Karadeniz Kırıkkale Universitetinin tibb fakültəsində kardioloji sahəsində uzmanlıq edir. Üzeyir bəyin anjusunu, müayinə, müalicəsinə çox bəyəndi".

Hamit Karadeniz bildirdi ki, bu müddətdə dostlardan böyük diqqət görüb: "Səfirimiz Er-

kan Özoral bəy yanına gəldi. Digər diplomatlar, həmçinin dostlar da baş çəkdi, gələnlər, gedənlər, Azərbaycandan, Türkiyədən, həmçinin dünyanın digər ölkələrindən zəng edənlər çox oldu, hər birisine təşəkkür edirəm".

Diplomat dedi ki, bundan sonra səhəhetinə daha çox diqqət etməsi lazımdır: "Bir neçə gündən sonra səhə

Azerbaycanın ən titullu "qanuni oğru"larından hesab olunan "Lotu Quli" ləqəbli Nadir Səlifov oktyabrın 24-də azadlığa buraxılıb. Bu barədə ilk məlumatı ilk dəfə müsavat.com saytı yayıb. N.Səlifovun azadlığa buraxılması xəberi dərhal manşet xəbərlər sırasında yer alıb. Çünkü uzun illərdir həbsde olan və 8 sayılı cəzaçəkmə müəssisəsində saxlanılan "Lotu Quli"nin 2021-ci ilde azadlığa buraxılması gözlənilirdi.



Penitensiar Xidmet önce bəyan edib ki, məhkumun özü, yerini dəyişməsi yaxud azadlığa buraxılması, ilə bağlı məlumat yalnız ailə üzvlərinə və ya xinlərinə verilə bilər. Günün sonuna yaxın məlumat resmən təsdiqlənib.

Bildirilir ki, "Lotu Quli" Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. "Qafqazinfo"nun verdiyi xəbərə görə, özü və vəkilləri onun cəzasının çox hissəsini çəkdiyi üçün vaxtından əvvəl azad olunması ilə bağlı məhkəməyə müraciət ediblər.

Azerbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məh-

"Lotu Quli" azadlıqda: ".. Bir gün də Azərbaycanda qalmaram"

Azerbaycanın ən titullu "qanuni oğru"larından hesab olunan Nadir Səlifovun artıq Gürcüstana getdiyi iddia olunur



və o, cəzasını qalan qismini çəkməkdən azad edilib. Azadlığa buraxılan "Lotu Quli" dərhal ölkəni tərk edib. "Report" isə öz mənbələrinə istinadən "Lotu Quli"nin məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirildiyini iddia edib. "Nadir Səlifov 8 sayılı CM-in rəisinin adına ərizə ilə müraciət edərək məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş edib. Rəis onun istəyini temin edib" deyə, xəbərdə bildirilirdi.

Azerbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məh-

getməsi məntiqli görünür. Yeri gəlmək, vəkillərindən biri illər önce "Quli"yə istinadən belə bir söz demişdi: "Quli" deyir ki, azadlığa buraxılsa, bir gün də Azərbaycanda qalmaram".

"Lotu Quli" haqqında qısa arayış. Nadir Səlifov 1972-ci ilde doğulub. Keçmiş SSRİ məkanında tanınan qanuni oğrularndandır. "Quli" gürcü dilində "ürək" deməkdir. Kriminal aləm ona bu ləqəbi ürkəli olduğuna görə verib. Oğru aləmində Gürcüstan'dan olan, azerbaycan əsilli Otari Bədelovla (ləqəbi "Otar") yəxən münasibəlli olub. 1992-ci ildə Nadir Səlifov qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib. 2005-ci ilde

isə onun haqqında cəzaçəkmə müəssisəsində zorlama faktına, eləcə də ayrı-ayrı şəxslərdən qanunsuz pul tələb etdiyinə görə ittihəm irəli sürülərək cəza müddəti daha 7 il artırılıb.

2005-ci ilin oktyabr ayının 14-də sonda bərəət aldığı ittihəm üzrə keçirilən məhkəmədə dediyi son sözlərdən bəzi seçimləri indi xatırlatmaq onun haqqında az məlumatı olanlar üçün hansıa əlavə informasiya ola bilər: "Mən bu gün Azərbaycanda yeganə "qanuni oğru"yam ki, Azərbaycan türmələrinə dəkəti sözübtöv dustaqların və gənclərin taleyi mənim üçün əhəmiyyətsiz deyil. Bu ilin payızında mənim "zon"lara bütün növ narko-

tikdən istifadənin qadağan olunması barədə "proqonum" olub. Və hər şey də bundan sonra başlayıb... Çünkü mən həbsxanalarda narkotik satışında külli miqdarda pul əldə edənlərin biznesi üçün əngəl yaratmışam. Mən "qanuni oğru"yam və mənim üçün "oğru" şərəfi hər şeydən üstündür. Mən siyasətə məşğul deyiləm, mənim öz ideyam var: ədalət və təmizlik..."

Bələ iddialar var ki, "Lotu Quli"nın basqırlarla üzləşməsi o, həbsxanada narkotik dövriyyesini engelləyəndən sonra yaranıb. Bildirilirdi ki, o, narkotiklərin qanunsuz dövriyyesində əli olan şəxslərin qəzəbinə tuş gelib.

□ ORXAN

Dekaborda nəqliyyatda gediş haqqı artırılacaq-iddia

Ekspert: "Bunun üçün zəmin hazırlanır..."

Bakı şəhərində sərnişin-daşımada böyük payı olan "Bakı Bus" MMC zərərlə işləyir. Bu barədə APA MMC-nin öten il üzrə audit hesabatına istinadən məlumat yayıldı.

Hesabatda qeyd olunur ki, 31 dekabr 2016-ci il tarixinə MMC-nin yiğilmiş zərəri 151 milyon 569,938 min manat təşkil edib ki, bu da 2015-ci ilə müqayisədə 54,638 milyon manat və ya 56,37 faiz çoxdur. Öten il MMC-nin xalis zərəri 54 milyon 637,619 min manat təşkil edib. 2015-ci ildə isə bu rəqəm 92 milyon 260,805 min manat idi.

Qeyd edək ki, "BakıBus" Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. Öten 3 ildə MMC paytaxt ərazi-sinin böyük bir hissəsində sərnişinləşməsini ələ alıb. Sərnişinlərin axını çox olan marşrutların böyük qismi "BakıBus"un ixtiyarına verilib. Həm gəlirlə marşrutlarda işləyən, həm də dövlətdən irihəcmli dəstək alan şirkətin zərərlə işləməsi bir çox suallar yaradır: Necə olur ki, eyni işi daha az sərnişinliyi olan marşrutlarda həyata keçirən özəl şirkətlər zərəre



düşmürər, amma dövləte vergi və kommunal borçları məxsus qurum bu qədər ziyanla üzləşir?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, bu və ya başqa şəkildə dövlətə məxsus olan bütün şirkətlər ziyanla işləyir: "Bu, əslində dövlət idarəetməsinin səmərəsizliyindən irəli gələn haldır. Dövlət iqtisadiyyatda bir-başa iştirakçıdır, ən pis menecmentdir. Yeni dövlətin nəzarətində, dövlətin idarəetməsində olan bütün inhişarçı şirkətlərin demək olar ki, hamısı ziyanla işləyir. Bu, artıq idarəetmə problemdir, normal idarəetmənin olmamasından irəli gəlir. Çünkü iri dövlət şirkətlərinin hamısına vergi güzəştləri edilir, yığilan-

vergi və kommunal borçları silinir. Onlara böyük həcmədə dotsasiyalar ayrılır. Elə "BakıBus"un özüne də avtobusların alınması üçün milyonlarla manat ayrılmışdır. Bütün bu dəstəye baxmayaraq, bütün iri dövlət şirkətlərinin hesabatlarında il zərərlə yekunlaşır. Bu isə dediyim kimi, idarəetmənin problemi olmaqla korrupsiya ehtimallarını artıran elementdir."

"BakıBus"un ziyanla işləməsi yaxın dövrdə sərnişinləşməsində gediş haqqının qaldırılması üçün zəmin yarada bilərmə? Ekspertin fikrincə, bu ehtimal çox güclüdür: "Təcrübə göstərir ki, belə "ziyanla" işləyən xidmət şirkətləri sonra xidmət haqqını-

Əli İnsanova göndərilən məktuba reaksiyalar

Toğrul Babayev: "Yaqlandın məktubu şəxsən onun özünə göndərilib"

Avrupa Şurasının baş katibi Torbörn Yaqlandın 12 ildir həbsde olan sabiq səhiyyə naziri Əli İnsanova göndərdiyi məktub müzakirələr doğurub. Noyabrın 14-də kasasına şikayətinə baxılacaq Ə.İnsanovun məhkəmə öncəsi aldığı məktubun azadlığa çıxməq üçün qarşılarında "yalış işq" yandırı biləcəyi deyilir.

Ə.İnsanovun vəkili Toğrul Babayev onulla görüşüb: "Əli İnsanovun səhhətində heç bir problem yoxdur. Yaqlandın məktubu şəxsən onun özünə göndərilib. Noyabrın 14-dəki məhkəməyə bu məktubun necə təsir edəcəyi barədə heç nə deye bilmərəm. Görüş zamanı elə bir sözü - filanı olmadı".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev Azərbaycan hakimiyyəti ilə bu tonda danışığın əleyhinədir: "Həzər zaman deyirəm ki, mən bütün məhbusların azadlığa çıxməsinin tərəfdarıyam, özüm de məhbus həyatı yaşadığımı görə. Amma hakimiyyət orqanları ilə hədə ilə danışmayı doğru sayıram. Bir də məhkəmələrimizə təsir etməyi normal qəbul etmirməm. Avropa-da demokratianın əsas principlerindən biri də məhkəmə hakimiyyətinin sərbəst tanınması, məhkəmə qərarlarına hörmətlə yanaşılmasıdır. Yaqlandın əsas məqsədi Azərbaycana qarşı qərəzi münasibəti, bəyanatları ilə seçilir. Müəyyən qətnamələrin qəbul olunmasında da mühüm rol oynayır. Hesab edirəm ki, Əli İnsanovla bağlı hər hansı bir qərar olacaqsa, bu, göndərilən məktubu və edilən hər hansı bir təzyiqlərə görə olmayacağıq. Azərbaycan rəhbərliyi dövlət maraqlarımızdan çıxış edərək, hər hansı bir qərara gələ bilər. Heç bir halda dövlətimiz təzyiqlər qarşısında addım atmir".

Qəribi Azərbaycandan olan Böyük

nın qaldırılmasını teklif edir-lər. Ümumiyyətən götürdüklə, dekabrin sonları üçün ic-timai nəqliyyatda, o cümlə-dən metro və avtobus daşı-malarında gediş haqqının ar-



Azərbaycan Partiyasının sədri Elşad Muxəyyərov 2018-ci ildəki prezident seçkilərinə qədər İnsanovun azadlığa buraxılacağına inanır: "Əli İnsanova hər kəs bilir ki, 11 illik cəzasının ardından qanunsuz şəkildə 7 il yarımla cəza verilib. Bu müddət ərzində Avropa Şurası, Avropa İnsan Haqları Məhkəməsi kimi beynəlxalq qurumlar onun məsələsini diqqət-də saxlayıblar. Yaqland tərəfindən göndərilən bu məktub da destəyin ifadəsidir".

Katırlıdaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cina-yətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

2016-ci ilin oktyabrında İnsanovun həbs müddətinin bitməsinə 56 gün qalmış ona qarşı Cinayət Məcəlləsinin 234.1, 315.2 və 317.2.1-ci maddələri ilə yeni ittihamlar irəli sürürlüb.

2016-ci il oktyabrın 11-də məhkəmə keçmiş nazirin həbs ediləsi haqqında qərar çıxarıb. Bu ilin aprelində o, 7 il yarımla azadlıqdan məhrum edilib.

□ Cavanşir ABBASLİ

Tarif Şurası müəyyənleşdirir" deməklə məsələni gündəmə daşıyırlar. Bu baxımdan, belə bir qərarın olacağıni gözləyirəm".

□ DÜNYA

İki cani harada gizlənir: İran, Rusiya, yoxsa Azərbaycan?

Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxta gətirilən məhbusların qaçması ölkə gündəminin müzakirə mövzularından biridir. Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdü, əvvəller məhkum edilmiş, hazırda CM-in müxtəlif maddələri ilə təqsirləndirilən "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədov və 1989-cu il təvəllüdü, CM-in müxtəlif maddələri ilə təqsirləndirilən "Abdulla" ləqəbli Əli Ağamənin axtarışları davam edir.

Onların mehz harada qaça bildikləri dəqiq bilinmədiyi üçün axtarışların da ehətə dairəsi melum deyil. Məsələn, son iki gündə paytaxt Bakıda xüsusi gücləndirilmiş tədbirlər gözə dəymir. Bu o anlama gelir ki, məhbusların Bakıda gizlənə biləcəyi versiyası hələ ki yoxdur.

Bu arada lent.az saytı qaćışın necə gerçekleşməsi barədə sensasiyə xəber yayır. Bildirilir ki, hər iki məhbus daha once 7-8 dəfə xüsusi təyinatlı vaqonla Lənkərana aparılıb-gətirilib.

Məhz həmin qatarla mütemadi sefer etmələri məhbuslara plan qurmaq üçün fürsət yaradıb. Onlar bu məqsədə altıbucaqlı formada olan xüsusi açar əldə ediblər. Məhbuslar Lənkərandan gələn qatar Bilecəri stansiyasına yaxınlaşarkən, şübhə tezdən həmin açarla vaqonun pəncərəsini açıblar və qatar dayanan kimi pəncərənin dəmir barmaqlıq çərçivəsini çıxardaraq oradan düberdilər.



Qaçan dustaqların işi generalin karyerasını bitirə biler - şok açar fiqur

Qatardan qaçan məhkumlara altıbucaqlı açarı kim və necə düzəldib?; Penitensiar Xidmətin üç əməkdaşı saxlanıldı, əsas fiqur Penitensiar Xidmətin rəis müavini Hüseyin Əlixanovun bacısı oğludur; Etibar Məmmədov və Əli Ağamənin mümkün gizlənmə yerləri...

Şübə qaćıblar. Yalnız qatar "28 May" stansiyasına çatanda hər iki məhbusun aradan çıxdığı məlum olub.

Astara-Bakı qatarı bir necə məntəqədən sərhədinə yaxın keçir. Ola bilər ki, istintaq məhkumlарın qaçaq yolla İranə keçə biləcəkləri versiyasını da araşdırınsın. Məhkumlарın qa-

masının gec bilindiyi (amma nə qədər gec, bu, açıqlanmış) səbəbindən onların hətta Rusiya və ya Gürcüstan istiqamətinə də gedə biləcəkləri istisna edilmir. Amma böyük ehtimalla qaçışı planlaşdırınan bütün marsrutu dəqiq düşünübərlər. Onların hələ də Azərbaycanda gizləndikləri də gümanlar sıra-

sındır. Ə. Ağamə iki il əvvəl Şirvanda "Kriti Elvin" kimi tanınan Elvin Naciyevi öldürüb. O, Samux dövlət sərhəd-keşid məntəqəsini keçmək istəyərək yaxalanıb. E. Məmmədov həmin qətl işinə görə tutulsa da, rəsmi məlumatdan görünüşü kimi, Cinayet Məcəlləsinin 234.4.3-cü - külli miqdarda

uşaq yaşlarında cinayət törədiyi üçün həbs düşüb. "Malotka"da qaldığı dövrde həbsxana nezaretcisini qətle yetirib. Yaşı az olduğu üçün bu cinayətə görə 10 il azadlıqdan məhrum edilib. "Qoca"nın həbsxanada "nadzor" u qətle yetirməsi kriminal aləmdə səs-küye səbəb olub. Təkcə

Azərbaycanda deyil, keçmiş MBD ölkələrində kriminal aləm üzvləri tərəfindən onun avtoriteti qəbul edilib.

Xələcdə cəza çəkdiyi müdəttədə onun həbsxanada "bunt" qaldırıldığı bildirilir. O, azadlıq çıxdıqdan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal "razborkalar" aqşılıb. Dəfələr xırda cinayətlər görə saxlanılıb, lakin bir müddət sonra azadlıq çıxa bilib. "Qoca"nın "Lotu Quli" ləqəbli Nadir Səlīfovaya yaxın olduğunu iddia olunur.

Qaçanlar hələ tutulmada, Baş Prokurorluqda faktla bağlı başladılmış istintaq Penitensiar Xidmətin üç əməkdaşının saxlanması səbəb olub. Belə ki, qaroval rəisi Ceyhun Səmədov, qaroval rəisinin müavini Fuad Hacıyev və qaroval rəisinin digər müavini Tural Poladxanov saxlanılaraq istintaq cəlb edilib. Hər üç şəxs son iki günü Nərimanov Rayon Polis İdarəsinin tecridxanasında keçirib. Bundan başqa, hadisə zamanı qatarda olan Penitensiar Xidmətin bir neçə əməkdaşı isə dindirilir.

Qaroval rəisi Ceyhun Səmədovun Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyin Əlixanovun bacısı oğlu olması barədə məlumat yayılıb ("Report"). Uzun illər prokurorluq orqanlarının işləmiş H. Əlixanov 2004-cü ildən ədliyyə orqanlarında xidmətə keçirilərək Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi təyin edilib. 2007-ci ildən Penitensiar Xidmətin rəis müavinidir. Mümkündür ki, bu cinayət işində əsas fiqurun RX rəis müaviniin ən yaxın qohumu olması generalin da karyerasına ciddi təhlükə olsun. Hələ bir çox gizli məqamların dustaqların hebsindən sonra üzə çıxacağı gözənlənilir ki, bu da onların hökmündən əvvəl yüksək vəzifəli bəzi şəxslərə hökm (ceza) veriləcəyi etimalını gücləndirir.

□ ORXAN



Bas nazirin müavini, Qaçın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin ("Qaçqinkom") sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsinin nə vaxt başlayacağı haqda bilgi verilmir. Nail Allahverdiyevin bu il avqustun 3-də saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində "Mercedes-Gelandewagen" markalı avtomobilə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib. Araşdırılmalar zamanı məlum olmuşdu ki, həmin vaxt Nail Allahverdiyevin "Mazda" markalı avtomobilə tökürtürmüş.

Qəza zamanı "Qaçqinkom" sədrinin nəvəsinin yanında olan Mehdi Əliyev həlak olmuşdu. Dünəyini dəyişərək biri piyada Vəqif Əsədov olmuşdu. O, yol kənarında olarkən Nail Allahverdiyevin idarə etdiyi maşının altında qalaqaraq dünəyini dəyişmişdi. Qəza zamanı yaralanan iki nə-

"Qaçqinkom" sədrinin nəvəsinin məhkəmə sırrı

Nail Allahverdiyevin barəsində 4 aylıq həbs müddəti bitəndən sonra (dekabrın 3-ü) azadlığa buraxıla bilər; Əli Həsənov uyğun zaman gözləyir

hadisəsi yerindən qaçma maddələri ilə ittihəm olunan Nail Allahverdiyevin barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına köçürüllər.

Qeyd edək ki, təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov ayarım əvvəl gözənləmədən işdən kənarlaşdırılmış. N. Allahverdiyevin hüquqlarını hazırla vəkil Muxtar Mustafayev müdafiə edir. M. Mustafayev hələ indiyədək bu işlə bağlı hər hansı açıqlama verməyib.

Muxtar Mustafayev Amerika Vəkillər Birliyinin Assosiativ üzvü və 2005-ci ildən Beynəlxalq Vəkilletlər Birliyinin üzvüdür. O, Beynəlxalq Bank işinə görə həbs edilən "PNN Group" şirkətinin təsisçilərindən olan Nizami Piriyevin də vəkili olub. ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmədə de ANS-in nümayəndəsi vəkil Muxtar Mustafayev olub.

Qəza baş verən zaman xüsusilə sosial şəbəkələrdə

Əli Həsənovun istəfa verməli olduğu bildirilir, Nail Allahverdiyevə ağır ceza istənilirdi. Bir neçə gün sonra hadisənin və N. Allahverdiyevin barəsində həbs qərarının üç ayı tamam olacaq. Artıq nə Əli Həsənov nəvəsindən danışır, nə də Nail Allahverdiyevin vəkili yuxarıda da qeyd etdiyimiz kimi, mətbuatla hər hansı açıqlama verir.


Hüquqşunasların rəyinə görə, məhkəmənin qərarından asılı olaraq Nail Allahverdiyevin barəsində 4 aylıq həbs müddə-

ti bitəndən sonra (dekabrın 3-ü) o, azadlıqda da buraxıla bilər. Əli Həsənovun nəvəsinə qarşı irəli sürürlən ittihəmlərin Cinayet Məcəlləsində həbs müddəti maksimum 10 ildir. Ağırlaşdırıcı hallar, yeni içkili, narkotikin təsiri altında olması halları yoxdur, bu da nəzərə alınır. Mümkündür ki, istintaq həbsin uzadılması ilə bağlı təqdimat versin və məhkəmə ya ilin sonunda, ya da növbəti ilin evvelində başlasın.

Xəbərlərə görə, Ə. Həsənov vəziyyəti dəyişmək üçün müxtəlif cəhdler edir və nəvəsinin məhkəməsi üçün uyğun zamanı gözləyir. Yada salaq ki, Ə. Həsənov mərhum Mehdi Əliyevin ailəsinə ev və maşın verib. Baş nazirin müavininin maddi təminatı bununla da bitməyib. Ə. Həsənov mərhum Mehdi Əliyevin xanımını işlətən edib, onun 3 yaşlı ovladını da 18 yaşına çatanadək himayəyə götürüb.

Bele iddialar da vardi ki, Ə. Həsənov məhz məhkəmə başlayan ərefədə "öz xahişi" ilə işdən çıxa da bilər.

□ "YM"



Etibar Məmmədovun Elçibəylə bağlı dediklərinə reaksiyalar

Pənah Hüseyn: "Etibar bəyin uzaqlaşdırılması Elçibəyin oradakı hansı bir fəaliyyəti ilə əlaqələndirilirdi"

Ədalət Tahirzadə: "Xəbərim yoxdur"



Azerbaycanın tanınmış ictimai-siyasi xadimi, AMİP lideri Etibar Məmmədovun kulis.az-a verdiyi geniş müsahibə gündəmə oturub. Uzun müddət siyasetdən uzaqlaşan və ara-sıra kiçik açıqlamalarla ilə gündəmə gələn E. Məmmədovun bu bəlkə də son 10 ildə verdiyi ilk geniş müsahibədir. AMİP liderinin siyasetdən kənar olan bu müsahibəsində mərhum president Əbülfəz Elçibəylə bağlı dedikləri ciddi müzakirələrə səbəb olub.

Tanınmış siyasetçi Baki Dövlət Universitetinin tarix fakültəsində oxuyarkən Elçibəyin ona dərs dediyini xatırladaraq, həmin ilde mərhum prezidentin üzünə durmaq üçün tələblər edildiyini bildirib: "Biz birinci kursda oxuyandan biliyik ki, belə bir müəllim var. Çalışdıq mühazirələrinə gedək. Çünkü o, müəhazirədə başqa şeylərdən danışır. Üçüncü kursda oxuyanda bize dərs deməye başladı. İmtahan günü Elçibəy gəlib çıxmadi, imtahanı Rafiq İsmayılov götürdü. İmtahan bitəne yaxın öyrəndik ki, Elçibəyi hebs edilir. O, Azərbaycanın işğalından başlamış, türkçülüye qəder, ne bilim kommunist rejimindən başlamış antikommunizme qəder hər şeydən danışır. Mən demərəm ki, milli azadlıqla bağlı danışırı. Bu ləp həddi keçmək olardı. Əsasən dərsdə bize keçilməyen şeyləri danışırı. Yeni qapılı şəkildə nelerə deyirdi. Elə həmin bu hadisələrə görə məni universitetdən qovular. 1974-cü il idi, dərnəyə bənzər bir şeylər yaratmışdıq. "Odalar yurdur" adlı bir divar qəzeti çıxdıq. Asdqıq divardan, iki saat sonra gəlib onu yığışdırıldılar. O zaman universitetdə DTK-nın kuratoru var idi. O geldi, dekan gəldi, bizi apardılar rektorun yanına. Orda da baş məqale mənimki idi. Cənubi Azərbaycandakı Milli Hökumət haqqında yazmışdım. Yazida Milli Hökumətin apardığı təhsil islahatlarından, iqtisadi islahatlardan, mədəni islahatlardan yazmışdım. Axırdı belə bir cümlə var idi: Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil olsa hansı nailiyətləri əldə edə bilərik. Bilərkəndən bunu yazmışdım. Həmin cümlədən yapışış mənə təzyiq edildi. Məndən tələb etdi deyim ki, məni buna Elçibəy təhrik edib. Onun üzünə durmağımı tələb etdi. Mən də etmədim, ona görə qovular. Ancaq sonra təzədən bərpa etdi.

Sabiq baş nazir, AXP lideri Pənah Hüseyn BDU-nun tarix fakültəsində oxuyarkən E. Məmmədovla bağlı bu cür söz-söhbətlərin getdiyini təsdiqlədi: "Etibar bəyin universitetdən uzaqlaşdırılması faktı doğrudur. Dəqiq deyə bilməsem de, amma o dövrde Etibar bəyin uzaqlaşdırılması Elçibəyin oradakı hansısa bir fəaliyyəti ilə əlaqələndirilirdi. Bu məlum faktdır. Amma konkret nəyə görə, hansı məsələ ilə bağlı bunun baş verdiyini Etibar bəyin özü daha yaxşı deyər. Mən 1975-ci ildə universitetin tarix fakültəsinə qəbul olmuşam. Ona görə 1974-cü ildə baş verən hadisə ilə bağlı məlumatım eșitdiklərimdən ibarətdir".

Elçibəy haqqında çoxsaylı məqalələr və kitabların müəllifi olan, mərhum prezidentin özəl mətbuat katibi Ədalət Tahirzadə bu barədə heç nə eşitmədiyini qeyd etdi: "Açıq, Etibar bəyin ne dediyini bilmirəm. Çünkü neçə gündür Türkiyədəyəm. Sizin dediyiniz konkret məsələ ilə bağlı indiyə qədər heç nə eşitməmişəm, əslə xəbərim yoxdur. Yalnız onu eşitmışım ki, Elçibəy Etibar Məmmədovun müəllimi olub".

□ Cavanşir ABBASLI

Son zamanlar gündəmdə olan, rezonans doğuran məsələlərdən biri də Azərbaycanın Avropa Şurasından çıxması tehlükəsi ilə bağlıdır. Belə ki, Avropa Şurası Parlament Assambleyasında (AŞ-PA) oktyabrın 11-də Azərbaycanda insan haqları ilə bağlı iki qətnamə qəbul olundu.

ki, "Şahdəniz" qazını rahatlıqla Avropaya çıxara bilisin. Bütün bunlar gündəmdə ikən Azərbaycanın AŞ-dan çıxması ümumilikdə Avropa-Azərbaycan münasibət-daxil olmaqla, bütün maraqlarını Azərbaycan və Avropa Birliyi arasında əlaqələri cari situasiyadan deyiş, strateji kontekstdə dəyərləndirməyə, əməkdaşlı-

Azərbaycan AŞ-dan çıxsa, Avrointegrasiya dayanacaqmı...

Qətnamələrdə Azərbaycan hakimiyyəti təqnid edildi. Rəsmi Bakının da AŞ-PA-ya cavabı çox sərt oldu. Bu qətnamələrdən əvvəl də Azərbaycan rəsmiləri Avropa Şurasının rəhbərliyini anti-Azərbaycan mövqə tutmaqdə ittiham edirdilər. Nəticədə Azərbaycan rəsmiləri Avropa Şurası ilə münasibətlərinə yenidən baxmaq qərarına gəldilər. Hər iki tərəfin sərt ri托kasi isə Azərbaycanın Avropa Şurasından çıxması ehtimalını artırır.

Bəs görsən, Azərbaycanın Avropa Şurasını tərk etməsi, ümumiyyətlə, Avropadan kənardə qalması deməkdirmi? Bu, Avropaya integrasiya prosesinin dayanmasına da səbəb olacaqmı? Yoxsa Avropanın digər strukturları ilə münasibətlərin enerji əməkdaşlığına ziyan vuracağına inanmiram?"

"Yeni Müsavat"ın sularını cavablandırı politoloq, "Atlas" Araşdırıcılar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanın Avropa Şurasından çıxması heç də Avropanın digər strukturları ilə münasibətlərinin azaltmasını demək deyil: "Sadəcə onu nəzərə almaq lazımdır ki, Avropa Şurası Avropanın əsas strukturlarından biridir. Birincisi, oradan çıxmak bize sərf eləmirdir. Çünkü biz çıxsaq Ermənistan qalacaq və Avropa əleyhimizə qətnamələr qəbul ediləcək. Halbuki indiki şəraitdə Qarabağla bağlı Avropa Şurası Parlament Assambleyası Azərbaycanın xeyrinə bir neçə qətnamə qəbul edib. Doğrudo, bu qətnamələr yerinə yetirilmiş. Ancaq fakt ondan ibarətdir ki, bu qətnamələr Azərbaycanın xeyrinədir. Azərbaycan Avropanın digər strukturları - Avropa Parlamentindən, Avropa İttifaqı Komissarlığı və ATƏT-lə əməkdaşlığı da-



Qubad İbadoğlu:
"İstənilən halda bu münasibətlərin enerji əməkdaşlığına ziyan vuracağına inanmiram"



Elxan Şahinoğlu:
"Avropanın digər strukturları ilə əməkdaşlıq davam edəcək, amma ölkəmizin AŞ-dan çıxmasına mənfi münasibət bəslənəcək"

vam edəcək. Amma Avropadan Azərbaycanın Avropa Şurasından uzaqlaşması kimi dəyərləndirənlər də tapılacaq. Çünkü bir müddət önce Azərbaycan "Avronest" - Şərqi Tərəfdaşlığı Parlamentlərə Əməkdaşlıq Qrupundan çıxmışdı, sonra yenidən geri qayıtdı. Yeni biz heç bir halda Avropadan uzaqlaşa bilmerik. Avropadan uzaqlaşdırıqca Rusiyanın ölkəmizə təzyiqləri arta bilər. Bu da bizim mənafelərimizə uyğun deyil. Çünkü rəsmi Baki da bu günlərdə Rusiyani həm də ona görə təqnid edir ki, getdikcə Ermənistana dəstəyini artırır. Silah-sursat alması üçün kredit verir, üstəgəl, hərbi qoşun birlikləri yaradır, Ermənistandan işgalçı siyasetinə göz yumur. Bütün bunlar vərəkən biz Avropadan uzaqlaşa bilmerik".

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu isə "Yeni Müsavat" açıqlamasında vurguladı ki, AŞ-dan çıxmaqla Azərbaycan Avropa ilə ticarətdə bazarlara girmək üçün güzəşt imkanlarını itirə bilər: "Ölkəmizin Avropa Şurasından çıxması və ya çıxarılması ne bugünkü gerçekliyi, nə de gələcək perspektiv baxımından nə Azərbaycan dövlətinin və nə də xalqının maraqlarına uyğun deyil. Əksinə, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, strateji tərəfdaşlığı dair hazırlanmış Assosiasiya Sazişi imzalanmalıdır. Odur ki, mən vətəndaş cəmiyyəti, media və siyasi partiyalarda

gün davam etdirilməsi və hərtərəflə inkişafi üçün vahid mövqedən çıxış etməyə və noyabrın 24-də Brüsseldə keçiriləcək növbəti "Şərqi Tərəfdaşlığı" sammitində Avropa Birliyi ilə Azərbaycan arasında sazişin imzalanmasına dəstək olmağa çağırıram. Hesab edirəm ki, bu məsələyə münasibətə parlament və dövlət rəsmiləri məsuliyyətsiz çıxışlarına və səbətsiz bəyanatlarına son qoymalı, "Avronest" Parlament Assambleyasına və "Mədən sənayesində şəffaflıq təşəbbüsü"nə münasibətə buraxılmış səhvələr təkrarlanmamalıdır. Eyni zamanda bildirmək istərdim ki, Avropa Şurası ilə əlaqələrin pisleşməsi AB-nin institutları ilə hərbi, təhsil, nəqliyyat, ticarət, investisiya, enerji kimi vacib əməkdaşlıq imkanlarını da məhdudlaşdıracaq, bu təkənən və izolyasiya olunan Azərbaycanı qonşuluqda olan böyük dövlətlərin təsiri ni və nəzarəti altında inkişafdan və sivil dünyaya integrasiyadan geri salacaq. Avropa ilə ticarətdə bazarlara girmək üçün güzəşt imkanlarını itirə bilər. Nəqliyyat və kommunikasiya əlaqələrində dəyişikliklər mümkündür. Amma istənilən halda bu münasibətlərin enerji əməkdaşlığına ziyan vuracağına inanmiram. Yenə Azərbaycan neftinin və qazının əsas alıcısı Avropa ölkələri olacaq. Avropa bazarına qeyri-neft sektorunun məhsullarının çıxarılması cətinliklər yaranı bilər. Avropa investisiya Bankından kredit almaq sahəsində də cətinliklərə qarşıla bilərik. Siyasi münasibətlərə gəlincə, onun diplomatik münasibətlərə təsiri olmayıcaq, amma Avropa İnstitutlarında təmsilciliyin səviyyəsini zəifleyəcək".

□ Nərgiz LİFTİYEVA

Gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri hazırda ölkə gündəminin bir nömrəli mövzularından biridir. Seçki mühiti olmasa da, bu mühiti yaratmaq üçün addımlar atılmasa da, bəzi siyasetçilərin namizədliliklərini irəli sürmələri 2018 seçkilərini gündəmdə saxlayır.

Siyasi ekspertlər indi də müxalifətin belə birliklərə ehtiyacının olduğunu qeyd edirlər. Realliq naminə heç bir siyasi partiyanın təkbaşına iqtidara gəlmək gücünün olmadığı gözönündədir.

Prezidentliyə iddiasını ortaya qoyan şəxslərdən VIP sədri Əli Əliyev ümidişz deyil: "Hələlik seçkilərlə bağlı ümidiş olmağa bir əsas yoxdur. Çünkü bu, seçkilər ərefəsi

lindən müstəqilliyimizə olan təzyiqlər, "5-ci kolon"un ölkə daxilində feallaşması, 40 km-lük qanunun qəbulu, sərhəddə məhsullarımızın saxlanılması, silah anbarının "partiya(dil)ması" və s. hadisələr digər tərəfdən seçkinin mənzərəsinə deformativ təsir göstərən acı reallıqlardır. Daxili amillər də fərqlidir. Həkimiyət ciddi şəkildə daxili dəyişikliklərə getməyi planlaşdır-

caq. Siyaset bəlkə də en çox proqnozlaşdırılmayan sahə olduğundan, nələrin baş verəcəyini öncədən hesablaması olmur. Bu baxımdan, yalnız lazımları etmek və inanmaq lazımdır ki, vəziyyətin yaxşıya dəyişməsi mütləq baş verəcək. Mən buna inanram. Özümü də bu seçkilərdə əsas favoritlərdən biri kimi görürəm".

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirdi ki, keçirilən kütləvi tədbirlərdə müxalifətin bir araya gelə bilmədiyi açıq görünür: "Adice kütləvi tədbirlərin keçirilməsi məsələsində müxalifət eyni taktikani sərgiləyə bilmir. Üstəlik, her mitinqdən sonra müxalifətin aparıcı qurumları arasında sosial şəbəkələrde ciddi söz atışmaları baş verir.



Milli Məclisin gündəliyi: təhsildə yaş həddi götürülür, müşavir vəzifəsi ləğv olunur

Parlamentin növbəti iclasının gündəliyinə 35 məsələ daxil edilib

"Milli Məclisin növbəti plenar iclası oktyabrın 31-də keçiriləcək". Bunu modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib. A.Təvəkküloğlu eləvə edib ki, parlamentin növbəti iclasının gündəliyinə 35 məsələ daxil edilib.

Gündəlikdə bir sıra qanunlara və sənədlərə dəyişikliklər də nəzərdə tutulur. Azərbaycanda "Dövlət qulluğu haqqında" Qanuna dəyişiklik təklif olunur. Dəyişiklik qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsində edilir.

Həzirkə təsnifatda Prezident Administrasiyası rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fealiyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlət başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlət başçısının fealiyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi əksinə tapıb.

Dəyişikliklə isə təsnifatdan Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi çıxarılır.

Maddədən (inzibati vəzifələrin birinci təsnifatı) Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi de çıxarılır.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin iclasında Əmək Məcəlləsinə də dəyişikliklər ediləcək.

Modern.az-in məlumatına görə, Məcəllənin 4-cü maddəsinə (bu Məcəllənin tətbiq edildiyi iş yerləri) maddəsinə edilən dəyişiklikdə göstərilib ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsində maliyyələşen müəssisələrində çalışmanın yaş həddi elmi müəssisə və teşkilatlar, ali təhsil müəssisələrinə şəmil edilmir.

Həmçinin, 65-ci maddəyə (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri) edilən dəyişikliyə görə, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirile bilər. Hər bir işçi üç ilə, elmi işçilər isə beş ilə bir dəfədən çox olmayaraq attestasiyadan keçirile bilər.

Bu istiqamətdə gedən müzakirələrin əsasını müxalifət qarşısında gələn seçimlərdə şansları təşkil edir. İndiki situasiyadan çıxış edərək, demokratik döşərgəni şəhərsiz gərənlər tam əksəriyyət təşkil edirlər. Amma bununla belə, seçimlərə uzun zaman qaldığından düşündür, müxalifətin topalanıb, şanslarını seçimlərdə artırmaq imkanlarının olduğunu deyənlər də var.

Doğrudur, hazırda seçimlərlə bağlı müxalifətin yaratdığı bir birləşmə ya blok yoxdur. Amma seçimlər kimi bunun olmayağı demək də düzgün olmaz. Çünkü indiyə qədər ek-sərən müxalif döşərgə seçimlərə az müddət qalmış birlik yaradıb, bu birliliklə seçimlər qatılıb. Təsadüfi deyil ki, müstəqillik illəri ərzində bütün seçimlərdə ölkə müxalifəti bütöv şəkildə birləşmə yaratmama da, döşərgənin bir kəsimi birləşmə yaradaraq prezident və ya parlament seçimlərində iştirak ediblər. Həmin birliliklərin isə zaman-zaman müəyyən uğurlar qazandığını da az şahidi olmamış.

Bu sadə gözləmə fərqli şəraitdə baş tutur. Bütöv asılı olan səbəblərlə yanaşı, qeyri-müəyyənliyi artırıb, qlobal amillər də mövcuddur. Seçkinin taleyinə təsir göstərəcək kənar amillərə nezər salaq. Dünya çox mürəkkəbdür, mütəxəssislər vəziyyəti cahan mühərribələrinin başları içində olan beynəlxalq durum kimi dəyişirənlərlər. Belə ki, Rusiya-Qərb qarşıluması Əreb baharı kimi başlamış son on ilik, indi artıq Çin, Yaponiya, Şimali və Cənubi Koreya, Yaxın Şərqi bütövlükde, Türkiyə, İran, ABŞ, AB kimi qlobal gücləri ağışuna almış bir prosesin içindəyik. Dünyanın enerji və digər resursları tükəndikcə, mübarizə amansız xarakter alımağa başlayıb. Bizim üzərimizdən bu çəkişmə, bölgənin "kime mənsubiyyəti?" sualına cavab axtarmaqla keçir. Son dövrələr Azərbaycan iqtidarı haqda materialların nüsxələnməsi, Avropa Şurası-Azərbaycan münasibətləri, beynəlxalq qurumlarda adımızın hallanılması, Rusiya rəsmilərinin di-

Bu atışmalar bəzən təhqiqəre de keçir. Bu cür halların kimlər tərəfindən yaradıldığından deyə biləmərem. Amma hər halda, belə sənli suretdə yaradılan qarşidurmalar siyasi integrasiya, müxalifətin vahid güc mərkəzində birləşməsi haqqında ümidi alt-üst edir. Düzdür, müxalifətin vahid platforması mövqeyinə üstünlük verir. Az sayda tərəflər önə çıxmaga təşəbbüsdür. Kimlərse, mərkəzdən qazma meyillərini gözləyir, bu yolla da olyarx kapitalına ümidişlər. Kimlərse bu savaşın nəticəsini gözləməkdədir. Bu seçimləri Azərbaycanın siyasi maraqları baxımından önemli sıyrıram. Fikrimə, gələn ilin birinci yarısına qədər integrasiya zəif olacaq. Lakin yazdan başlayaraq, müxalifətin prinsiplər dalğasında təşkilatlanması mütləq baş tut-

ır. Bu atışmalar bəzən təhqiqəre de keçir. Bu cür halların kimlər tərəfindən yaradıldığından deyə biləmərem. Amma hər halda, belə sənli suretdə yaradılan qarşidurmalar siyasi integrasiya, müxalifətin vahid güc mərkəzində birləşməsi haqqında ümidi alt-üst edir. Düzdür, müxalifətin vahid platforması mövqeyinə üstünlük verir. Az sayda tərəflər önə çıxmaga təşəbbüsdür. Kimlərse, mərkəzdən qazma meyillərini gözləyir, bu yolla da olyarx kapitalına ümidişlər. Kimlərse bu savaşın nəticəsini gözləməkdədir. Bu seçimləri Azərbaycanın siyasi maraqları baxımından önemli sıyrıram. Fikrimə, gələn ilin birinci yarısına qədər integrasiya zəif olacaq. Lakin yazdan başlayaraq, müxalifətin prinsiplər dalğasında təşkilatlanması mütləq baş tut-

ır. Bu atışmalar bəzən təhqiqəre de keçir. Bu cür halların kimlər tərəfindən yaradıldığından deyə biləmərem. Amma hər halda, belə sənli suretdə yaradılan qarşidurmalar siyasi integrasiya, müxalifətin vahid güc mərkəzində birləşməsi haqqında ümidi alt-üst edir. Düzdür, müxalifətin vahid platforması mövqeyinə üstünlük verir. Az sayda tərəflər önə çıxmaga təşəbbüsdür. Kimlərse, mərkəzdən qazma meyillərini gözləyir, bu yolla da olyarx kapitalına ümidişlər. Kimlərse bu savaşın nəticəsini gözləməkdədir. Bu seçimləri Azərbaycanın siyasi maraqları baxımından önemli sıyrıram. Fikrimə, gələn ilin birinci yarısına qədər integrasiya zəif olacaq. Lakin yazdan başlayaraq, müxalifətin prinsiplər dalğasında təşkilatlanması mütləq baş tut-

ır. Bu atışmalar bəzən təhqiqəre de keçir. Bu cür halların kimlər tərəfindən yaradıldığından deyə biləmərem. Amma hər halda, belə sənli suretdə yaradılan qarşidurmalar siyasi integrasiya, müxalifətin vahid güc mərkəzində birləşməsi haqqında ümidi alt-üst edir. Düzdür, müxalifətin vahid platforması mövqeyinə üstünlük verir. Az sayda tərəflər önə çıxmaga təşəbbüsdür. Kimlərse, mərkəzdən qazma meyillərini gözləyir, bu yolla da olyarx kapitalına ümidişlər. Kimlərse bu savaşın nəticəsini gözləməkdədir. Bu seçimləri Azərbaycanın siyasi maraqları baxımından önemli sıyrıram. Fikrimə, gələn ilin birinci yarısına qədər integrasiya zəif olacaq. Lakin yazdan başlayaraq, müxalifətin prinsiplər dalğasında təşkilatlanması mütləq baş tut-

ır. Bu atışmalar bəzən təhqiqəre de keçir. Bu cür halların kimlər tərəfindən yaradıldığından deyə biləmərem. Amma hər halda, belə sənli suretdə yaradılan qarşidurmalar siyasi integrasiya, müxalifətin vahid güc mərkəzində birləşməsi haqqında ümidi alt-üst edir. Düzdür, müxalifətin vahid platforması mövqeyinə üstünlük verir. Az sayda tərəflər önə çıxmaga təşəbbüsdür. Kimlərse, mərkəzdən qazma meyillərini gözləyir, bu yolla da olyarx kapitalına ümidişlər. Kimlərse bu savaşın nəticəsini gözləməkdədir. Bu seçimləri Azərbaycanın siyasi maraqları baxımından önemli sıyrıram. Fikrimə, gələn ilin birinci yarısına qədər integrasiya zəif olacaq. Lakin yazdan başlayaraq, müxalifətin prinsiplər dalğasında təşkilatlanması mütləq baş tut-

ır. Bu atışmalar bəzən təhqiqəre de keçir. Bu cür halların kimlər tərəfindən yaradıldığından deyə biləmərem. Amma hər halda, belə sənli suretdə yaradılan qarşidurmalar siyasi integrasiya, müxalifətin vahid güc mərkəzində birləşməsi haqqında ümidi alt-üst edir. Düzdür, müxalifətin vahid platforması mövqeyinə üstünlük verir. Az sayda tərəflər önə çıxmaga təşəbbüsdür. Kimlərse, mərkəzdən qazma meyillərini gözləyir, bu yolla da olyarx kapitalına ümidişlər. Kimlərse bu savaşın nəticəsini gözləməkdədir. Bu seçimləri Azərbaycanın siyasi maraqları baxımından önemli sıyrıram. Fikrimə, gələn ilin birinci yarısına qədər integrasiya zəif olacaq. Lakin yazdan başlayaraq, müxalifətin prinsiplər dalğasında təşkilatlanması mütləq baş tut-

ır. Bu atışmalar bəzən təhqiqəre de keçir. Bu cür halların kimlər tərəfindən yaradıldığından deyə biləmərem. Amma hər halda, belə sənli suretdə yaradılan qarşidurmalar siyasi integrasiya, müxalifətin vahid güc mərkəzində birləşməsi haqqında ümidi alt-üst edir. Düzdür, müxalifətin vahid platforması mövqeyinə üstünlük verir. Az sayda tərəflər önə çıxmaga təşəbbüsdür. Kimlərse, mərkəzdən qazma meyillərini gözləyir, bu yolla da olyarx kapitalına ümidişlər. Kimlərse bu savaşın nəticəsini gözləməkdədir. Bu seçimləri Azərbaycanın siyasi maraqları baxımından önemli sıyrıram. Fikrimə, gələn ilin birinci yarısına qədər integrasiya zəif olacaq. Lakin yazdan başlayaraq, müxalifətin prinsiplər dalğasında təşkilatlanması mütləq baş tut-

ır. Bu atışmalar bəzən təhqiqəre de keçir. Bu cür halların kimlər tərəfindən yaradıldığından deyə biləmərem. Amma hər halda, belə sənli suretdə yaradılan qarşidurmalar siyasi integrasiya, müxalifətin vahid güc mərkəzində birləşməsi haqqında ümidi alt-üst edir. Düzdür, müxalifətin vahid platforması mövqeyinə üstünlük verir. Az sayda tərəflər önə çıxmaga təşəbbüsdür. Kimlərse, mərkəzdən qazma meyillərini gözləyir, bu yolla da olyarx kapitalına ümidişlər. Kimlərse bu savaşın nəticəsini gözləməkdədir. Bu seçimləri Azərbaycanın siyasi maraqları baxımından önemli sıyrıram. Fikrimə, gələn ilin birinci yarısına qədər integrasiya zəif olacaq. Lakin yazdan başlayaraq, müxalifətin prinsiplər dalğasında təşkilatlanması mütləq baş tut-

ır. Bu atışmalar bəzən təhqiqəre de keçir. Bu cür halların kimlər tərəfindən yaradıldığından deyə biləmərem. Amma hər halda, belə sənli suretdə yaradılan qarşidurmalar siyasi integrasiya, müxalifətin vahid güc mərkəzində birləşməsi haqqında ümidi alt-üst edir. Düzdür, müxalifətin vahid platforması mövqeyinə üstünlük verir. Az sayda tərəflər önə çıxmaga təşəbbüsdür. Kimlərse, mərkəzdən qazma meyillərini gözləyir, bu yolla da olyarx kapitalına ümidişlər. Kimlərse bu savaşın nəticəsini gözləməkdədir. Bu seçimləri Azərbaycanın siyasi maraqları baxımından önemli sıyrıram. Fikrimə, gələn ilin birinci yarısına qədər integrasiya zəif olacaq. Lakin yazdan başlayaraq, müxalifətin prinsiplər dalğasında təşkilatlanması mütləq baş tut-

ır. Bu atışmalar bəzən təhqiqəre de keçir. Bu cür halların kimlər tərəfindən yaradıldığından deyə biləmərem. Amma hər halda, belə sənli suretdə yaradılan qarşidurmalar siyasi integrasiya, müxalifətin vahid güc mərkəzində birləşməsi haqqında ümidi alt-üst edir. Düzdür, müxalifətin vahid platforması mövqeyinə üstünlük verir. Az sayda tərəflər önə çıxmaga təşəbbüsdür. Kimlərse, mərkəzdən qazma meyillərini gözləyir, bu yolla da olyarx kapitalına ümidişlər. Kimlərse bu savaşın nəticəsini gözləməkdədir. Bu seçimləri Azərbaycanın siyasi maraqları baxımından önemli sıyrıram. Fikrimə, gələn ilin birinci yarısına qədər integrasiya zəif olacaq. Lakin yazdan başlayaraq, müxalifətin prinsiplər dalğasında təşkilatlanması mütləq baş tut-

ır. Bu atışmalar bəzən təhqiqəre de keçir. Bu cür halların kimlər tərəfindən yaradıldığından deyə biləmərem. Amma hər halda, belə sənli suretdə yaradılan qarşidurmalar siyasi integrasiya, müxalifətin vahid güc mərkəzində birləşməsi haqqında ümidi alt-üst edir. Düzdür, müxalifətin vahid platforması mövqeyinə üstünlük verir. Az sayda tərəflər önə çıxmaga təşəbbüsdür. Kimlərse, mərkəzdən qazma meyillərini gözləyir, bu yolla da olyarx kapitalına ümidişlər. Kimlərse bu savaşın nəticəsini gözləməkdədir. Bu seçimləri Azərbaycanın siyasi maraqları baxımından önemli sıyrıram. Fikrimə, gələn ilin birinci yarısına qədər integrasiya zəif olacaq. Lakin yazdan başlayaraq, müxalifətin prinsiplər dalğasında təşkilatlanması mütləq baş tut-

ır. Bu atışmalar bəzən təhqiqəre de keçir. Bu cür halların kimlər tərəfindən yaradıldığından deyə biləmərem. Amma hər halda, belə sənli suretdə yaradılan qarşidurmalar siyasi integrasiya, müxalifətin vahid güc mərkəzində birləşməsi haqqında ümidi alt-üst edir. Düzdür, müxalifətin vahid platforması mövqeyinə üstünlük verir. Az sayda tərəflər önə çıxmaga təşəbbüsdür. Kimlərse, mərkəzdən qazma meyillərini gözləyir, bu yolla da olyarx kapitalına ümidişlər. Kimlərse bu savaşın nəticəsini gözləməkdədir. Bu seçimləri Azərbaycanın siyasi maraqları baxımından önemli sıyrıram. Fikrimə, gələn ilin birinci yarısına qədər integrasiya zəif olacaq. Lakin yazdan başlayaraq, müxalifətin prinsiplər dalğasında təşkilatlanması mütləq baş tut-

ır. Bu atışmalar bəzən təhqiqəre de keçir. Bu



"Dustaq qatari" şousu

Zamin HACI
zaminhaci@gmail.com

Türmədən məhkəməyə aparılan 2 təhlükəli cina-yotkarın qatardan qaçması əhvalatını yeqin bilirsiniz. Hor halda, cürbəcür axmaq şoulara baxmaqdan başı açılanda uca milletimizin bu kimi işlərdən də xəbəri olur. Kimsə əlini harasa qoydu, nə bilim, ayağını cızıqdan qırğığa çıxardı - bizim tele-kanalizasiya, ümumən media məkanı bu saat belə işlərle məşğuldur. Gülünc arqumentimiz də var: "Sosial sifariş bunadır". Əlbətə, yalandır. Eyni zamanda yalan da deyil. Molla Nəsrəddinin "sən də düz deyirsən, o da düz deyir, mən də düz deyirəm" trilemmasındaki kimi.

Bir dostumla görüşmüştüm, deyir hazırda mənim REAL hərəkatının (ya da partiya - düzü, bunlar da bu partiyaya əvərilən məsələsini yalan olmasın, Qarabağ danışqlarına döndərib çox uzatdır - Z.H.) sədri İlqar Məmmədova böyük ümidiyəm vardır. Deyir, nəse eləsə ancaq o eləyə bilər. Məmmədovun həbsdə saxlanmasından, təbii, xəbəri var. Soruşuram ki, bəs onu azadlığa buraxmasalar, nə fikirləşirsin? Mələl-mələl baxır. Həmisəki kimi, "B" planımız yoxdur (söhbət dustaqların qaçış hadisəsindən qabaq olmuşdu, yoxsa dostuma zarafatla ilqar bəyi qaçırtmağı təklif edərdim). Deyirəm ləp hesab elə onu buraxdırılar. O da bir gün mitinq elan elədi. Qoşulacaqsanmı? Yaxud Rusiyada gənc müxalif lider Aleksey Navalnı etdiyi kimi, milletdən pul toplayıb aksiyalara, cürbəcür tədbirlərə başlamaq istədi, bunun üçün cüzi də olsa pul ayırmaga hazırlansa? Mələm olur heç birinə hazır deyil. Yenə də millət həmisəki kimi bir "Rembo", "Koroglu", nə bilim, Məlikməmməd gözləyir ki, gəlib ağızımıza quyrıq qoysun, biz də yeyək.

Bax telekanalizasiyalar sosial sifariş deyərkən bu laqeydiliy nəzərdə tutur. Dolayı ilə. Məşhur bir aforizmi təkrar yazmaqdan yorulmuram: "Şerin qalib gelməsi üçün yalnız o yetərlidir ki, yaxşı adamlar heç nə eləməsinlər". Hamiya elə gəlir hansısa problemin ona dəxli yoxdur. Biz tarixən bəla qapımızı şəxsən döyüb içəri girənə qədər bunun ancaq başqalarına aid olduğunu zənn etmişik. Bu zaman isə çox gec olur.

Ele bu türmədən qaçış əhvalatının mahiyyətinə nəzər salaq. Orada cəmiyyətimizdəki korrupsiyanın ciddi rolü olubdur. Yox, dustaqların qarovalçulara rüşvət verib qaçdığını iddia etmirəm, bunu hələ istintaq öyrənməlidir. (Təbii, əgər öyrənəcəksə və həqiqətlər fil qulağında şirin-şirin uyuyan uca millətə çatdırılacaqsə - buna ciddi şübhələrimiz vardır). Axi korrupsiya təkcə kiməsə rüşvət verib qanunsuz hərəkət törətmək deyil. Korrupsiyanın növlərindən biri də yaxın qohumlarını birbaşa öz tabeliyində dövlət qulluğu götürməkdir. İndiki halda ortaya çıxan fakt belədir: qaçan dustaqları getirən qaroval dəstəsinin rəisi Penitentiary İdarənin (oxu: Türmə İdarəsi) rəisinin dost-doğma bacısı oğluymuş. Yenə iddia eləmirəm ki, hadisə məhz bacıoglunun sayıqlığı itirməsi üzündən olubdur. Bəlkə də o, peşəkar adamdır, dayısının rəhbərliyi altında işləməyi də təsadüfdür. Hesab edək, bu orda işleyirmiş, dayısını başçı qoypular. Guya. Ancaq qanun var axı! Hərcənd, istəsən bizzət qanunun o maddəsinin də mənasızlığını, işlək olmadığını elə o maddənin özündə oxuya bilərsən, çünki ardiyca belə yazıblar: "qanun-vericilikdə nəzərdə tutulan digər hallarda yaxın qohumu vəzifəli şəxsin tabeliyində işləyə bilər". Vəssalam. Get, istəsən dombalaq aş. Digər hallar nə deməkdir? Əlbətə, digər hallardır.

Sizə bir müşahidəm də yazım. Mən o dustaqların qaçması ehtimal edilən ərazidə yaşayırıam. Hadisə gündən bəri bir yerdə də təhlükəsizlik tədbirlərinin güclənməsi, yaxud her hansı yoxlamaya, nəzareṭə rast gəlmədim. Halbuki adam öldürənlər qaçıb. Sanki ham, o cümlədən hakimiyyət hadisə ilə barışıblar. Bir az da ölkəmizin vəziyyətinə əsaslanırlar. Burdan hara qaçacaqsan ki? Hara getsən türmədir. Gözləmek lazımdır hardasa başqa biriləri rüşvət alıb qaçanları satsınlar. Sən də get, tut.

Bəlkə bu temada teleyariş düzəltmək olar: kim konvoy qatarından qaçıb elini birinci maşinistə vursa, ona "it maşını" hədiyyə edilir...

Qarabağ münaqişəsinin həllində hərbi faktor sözsüz ki, həmisi aparıcı amillərdən biri olacaq. Yeni böyük müharibə olmasa da hərbi güc amili, hərbi üstünlük sülh danışqlarında da öz sözünü deyəcək. Əfsus ki, dünyada indi "kim güclüdür, o da haqlıdır" yazılımış kuralı güvvədədir.

Başa sözlə, Qarabağ məsələsində təkcə haqlı olmayıüz yeterli deyil, həm də güclü olmalıdır - hərbi cəhətce, iqtisadi cəhətce, demokratik imicimizlə. Bunu həm də işgalçı Ermənistana qarşı özünü göstərən gizli xristian təessübəşliyi, dünya erməni lobbisinin ölkəmiz əleyhinə güclü anti-təbliğat fealiyyəti diktə edir.

Sözsüz ki, zamanın və şəraitin şərt və diktəsini Bakida da bilirlər. O üzən Azərbaycanın strateji tərəfdəş ve dost ölkələr - qardaş Türkiye, Pakistan, İsrail, Belarusla ilk növbədə hərbi quruculuq sahəsində get-gedə genişlənən əməkdaşlığı tamamilə məntiqlidir.

Söz düşmüşkən, bu arada Azərbaycanın strateji tərəfdəşlərindən olan Belarusla yeni silah anlaşmasının bəzi detalları üzə çıxıb. Məlum olub ki, anlaşmanın ABŞ dolları ilə həcmi 170 milyon təşkil edir. Bu məbləğdə müxtəlif hərbi texnika və döyüş vahidlərinin alınması daxildir. Belə bir sövdəleşmən əvvəl İrevanın Rusiyadan silah almaq üçün az önce götürdüyü 100 milyonluq kreditə cavab sağla bilər.

Yada salaq ki, bu ayın evvəllərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Minskə səfərə eləmiş, prezident Aleksandr Lukaşenko tərəfindən qəbul edilmişdi. Mətbuat o vaxt xəbər vermişdi ki, hərbi nazirimiz sefer çərçivəsində Belarusun istehsal elədiyi bəzi müasir döyüş sistemləri ilə də maraqlanıb. Söhbət ilk növbədə "Polonez" reaktiv yayım atəş sistemlərindən gedir - hansılar ki, hətta "İsgəndər" rakət sistemlərinə rəqib sayılır. Prezident Lukaşenko isə bildirmişdi ki, "ölkəsi dəst Azərbaycana hər cür dəstəyi verməyə hazırlırdır".

Musavat.com-un məlumatına görə, bununla bağlı "Vestnik kavkaza" portalında k məqaləsində siyasi şərhçi Aleksandr Belyayev yazar: "Polonez" Belarus hərbi sənayesinin müasir sistemlərindən biridir. İstifade olunan rakətlerin tipində asılı olaraq onun vurma hədəfi 10-120 km təşkil edir. Bu isə Ermənistandakı və işgal altındakı istənilən hədəfi məhv eləməyə tam kifayətdir. Ancaq çətin ki, Bakı Ermənistən ərazisine zərbəni birinci vurmaq istəsin. Çünkü o halda konflikte Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) cəlb olunma riski yaranıb. Bununla belə, "Polonez" reaktiv atəşli yayım sistemləri erməni tərəfdən Azərbaycandakı və paytaxt Bakıda strateji infrastruktur obyektlərinə "İsgəndər" sistemləri ilə zərbə endirilməsi ehtimalını minimuma endirəcək.



Bakı İrevanın 100

milyonluq silah kreditini heç elədi - ilginc gəllisme

Müdafiə xərclərini artırın Azərbaycanın Belarusla yeni hərbi anlaşmasının bəzi detalları məlum olub: işgalçi ölkənin öyündüyü "İsgəndər" "qılıncı" qınında qala bilər; İspaniya isə Kataloniya gücü tətbiqinə hazırlanı - sıra bir gün Qarabağa da çatacaq; rusiyalı politoloq deyir ki...

Rusiyalı politoloqun söz-lərinə görə, Bakının Minskə silah anlaşmasının başqa bir tərefi de var. "Bu - siyasi tərefdir. Məsələ ondadır ki, Minsk öz ən yeni hərbi texnikasını Azerbaycana verməkə növbəti dəfə, açıq-aşkar Dağılıq Qarabağ məsələsində simpatiyasının kimin tərəfində olduğunu nümayiş etdirib. Bu simpatiya esla KTMT və Avrasiya Birliyiň üzvü olan Ermənistən tərəfində deyil", - deyə o eləver edib.

Əlbətə ki, erməni işgalinə son vermək üçün Azərbaycan öz hərbi qüdrətini durmadan artırmalıdır. Təsadüfi deyil ki, gelən ilin dövlət büdcəsində müdafiə xərcləri bir qədər de artırılib. Bu, o deməkdir ki, Bakı öz silahlı qüvvələri üçün modern döyüş texnikası almağı davam etdirəcək. Bu, eyni zamanda işgalçuya növbəti siqnalıdır ki, Azərbaycan mövcud status-kvo ilə, işgal rejimi ilə sənəsənəkən barışmaq fikrində deyil və ilk əlverişli fürsətdəcə, münasib regional şərtlər yetişən kimi təcavüzkarə ötən aprelindəkindən qat-qat güclü zərbələr vuracaq.

Məsələ də ondadır ki, Ermənistən üzərində hərbi üstünlüyü hələki işgalçı qüvvələri ərazimizdə qovmağa yeterli deyil. Regional şərtlər, o sırada

Rusiya amili, bəzi başqa faktorlar hələlik buna mane olur. Ancaq geosiyasi situasiya hər an xeyrimizə deyişə bilər. Ona kimi isə Azərbaycan lokal hərbi zərbələrlə mütemadi şəkildə işgalçi qüvvələri 2-2, 3-3 canlı itililərə məruz qoymağı davam etdirməli, təcavüzkarı daim narahat və "peşman" etmeli, "çağırlılmamış qonaqları" həmişə səksəkədə saxlamalıdır.

Bu, həm də Ermənistən daxili situasiyanın həkimiyət əleyhinə daha da sərüşəsi

və güclənən müharibə xofu altında işgalçi ölkənin daha sürtələ boşalması üçün zəmin deməkdir. Əgər indinin özündə Ermənistən öz ordusuna düz-əməlli çağırışçı tapa bilmir, sürtələ boşalan ölkədə bu, qat-qat çətin olacaq.

Azərbaycan eyni zamanda dünyada, Avropada yeni separatizm dalğasına qarşı atılan addimları diqqətlə izləməli, onlardan Qarabağ məsələsinin ədalətli həlli yönündə yararlanmağı bacarmalıdır. Yeri gəlmişkən, bu arada məlumat yarılıb ki, İspaniya hökuməti özünün suverenliyini temin etmək üçün Kataloniyağa güclü tətbiq edə bilər.

"İspaniya hökuməti Kataloniya nizamı bərpa etmək üçün gücdən istifadə edə bilər". Axar.az xəbər verir ki, bu-nu Britaniyanın "Tayms" qəze-

tinə müsahibəsində İspaniya-nın təhsil naziri İñigo Mendes de Viço söyləyib. "Heç bir hökumət gücdən istifadə etmək istəmir, amma Nazirlər Kabinetini həm də ölkədə qanunların işləməsini təmin etmelidir. Əgər Kataloniya insanlar qanuna tabe olmaq istəməsələr, biz Kataloniya polisi vasitəsilə nizamı bərpa edəcəyik. Biz Kataloniyanın müxtariyyətini ləğv etmərik, eksinə, onu bərpa edirik", - deyə o bildirib.

Şübhəsiz ki, Azərbaycan İspaniya, Dağılıq Qarabağ isə Kataloniya deyil. Ancaq oxşar məqamlar da var. Üstəlik, Kataloniya ilə paralellikdə Azərbaycan beynəlxalq hüquq baxımından əlavə üstünlük'lər malikdir. Söhbət ən əvvəl BMT Təhlükəsizlik Şurasının Dağılıq Qarabağa dair 4 məlum qətnaməsindən və erməni xalqının çıxdan öz müqəddərətini təyin etməsindən gedir.

Bu mənada İspaniya kimi unitar dövlət olan Azərbaycanın Dağılıq Qarabağ'dakı separatçı ocağı zor gücüne dağıdır ibzətib özləri bütövlüyü və suverenliyini bərpa etməyə ikiqat haqqı çatır. Kəsəsi, Kataloniya nümunəsi Azərbaycanın əlinə işleyə bilər. Sıra bir gün Qarabağ'dakı separatçı rejimə də çatacaq...

□ Analitik xidmət

"Beynəlxalq ictimaiyyətin hazırda üzləşdiyi müraciəsi böhranından təsirli çıxış yolları axtarılan zaman bəzi siyasi liderlərin əzab çəkən məqrantlardan öz maraqları üçün istifadə etmək cəhdlərinə xüsusi diqqət yetirmək böyük əhəmiyyət kəsb edir. Beynəlxalq humanitar hüququ, xüsusilə də 1949-cu il Dördüncü Cenevre Konvensiyası və Əlavə Protokolları kobud şəkildə pozaraq Suriyadan erməniləri Azərbaycanın işgal olunmuş ərazilərinə köçürmək məqsədilə Ermənistən həyat keçirdiyi siyaset insan əzabından qeyri-qanuni məqsədlər üçün istifadə cəhdlərinin bariz nümunəsidir".

Xarici İşlər Nazirliyinin metbuat xidmətindən verilən məlumatə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində təşkil olunan görüşündə deyib. Nazir qeyd edib ki, Ermənistən tərfindən işgal olunmuş ərazilərdə həyata keçirilən bu siyaset və təcrübə, eyni zamanda işgal olunmuş ərazilərin iqtisadi, mədəni və demografik xarakterinin dəyişdirilməsi, Ermənistənin azərbaycanlı əhalinin öz evlərinə qaytmasına qarşısını almaq və Azərbaycan torpaqlarını annexiya etmək niyyətini nümayiş etdirir.

"Azərbaycanın işgal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətə güclü beynəlxalq və ictimai tənqid Ermənistən rəhberliyinin mövcud status-kvonu möhkəmləndirmek istəklərinə mane ola və münaqişənin sülh yolu ilə həlli prespektivlərini artırıb ilə", - deyə E. Məmmədyarov vurğulayıb.

Ancaq ele son günlərin müşahidələri onu deyir ki, nə beynəlxalq aləm Ermənistən yerində oturmaq niyyətində deyil, nə de işgalçı məhz beynəlxalq təzyiq görmədiyi üçün özünün ənənəvi mövqeyindən geri çəkilmək istəmir. Əger belə olmasayıd, ATƏT-in Minsk Qrupunun həmsədrlerinin "konstruktiv" saydıqları Cenevrə görüşündən bir neçə dəqiqə sonra Dağılıq Qarabağın müstəqilliyindən heç zaman vaz keçməyəcəklərini bəyan edən Serj Sərkisyan cavab ele həmsədr ölkələrdən gəlməli idi. Ancaq belə bir cavabin olmaması səbəbindən Qarabağ torpaqlarında hərbi telimlər keçirən düşmən ardınca atəşkəsi pozması nəticəsində ordumuzun əsgərini qətlə yetirdi. Bu azmiş kimi, erməni tərefə həyasızcasına cəbhəde yaranmış gərgin vəziyyətə görə Azərbaycanı günahlandırmaya cəhd göstərir. Düşmən Azərbaycan ordusunun "SPAYK" tipli tank əleyhinə raketlərdən istifadə etdiyi barədə iddialar ireli sürüb və Azərbaycan Müdafiə Nazirliyinin bu cəfəng iddialara cavabı olub. Bundan sonra



Qarabağda müharibə nə zaman başlayır? - hərbi ekspertlərdən ilginc proqnozlar

Danışqlardan imtina vaxtı yetişib; düşmən Qarabağda böyük savaşın başlamasını tətikləyir; **general-leytenant: "Mən müharibənin hər an başlaya biləcəyini gözləyirəm"**

2016-ci ilin aprel döyüslərində qazılınmış Dağılıq Qarabağ separatçılarının "komandanı" Levon Mnatsakanyan da Azərbaycanı "SPAYK"-la hədələyən açıqlama verib. Separatçı erməni mediasına deyib ki, hələlik bu silahdan istifadəyə lüzum görmürlər. Cənubi qarşısında həmsədrlerle görüş var. Ancaq işgalçılardan bundan əvvəlki əməlləri və mövcud situasiya onu deyir ki, Ermənistən ordusu daha ağır silahlardan istifadəyə zəmin hazırlamaq üçün saxta informasiyalar yayır.

"Torpaqları işğaldan azad etmək üçün yeganə çıxış yolu hərb yoludur". General-leytenant Yaşar Aydəmirov "Yeni Müsavat" a cəbhədəki gərginliyi şərh edərkən belə dedi. Peşəkar hərbçinin sözlərinə görə, aparıcı dünya dövlətləri imkan versə, Azərbaycan nəinki Dağılıq Qarabağ, hətta Qərbi Azərbaycan problemini qısa müddətde həll edə bilər: "Həm xaricdən aldığımız müasir silah-sursat, hərbi texnika, həm daxildə istehsal olunan silahlar, həm də ordumuzun peşəkarlığı bunu inamlı söyleməye əsas verir. Azərbaycan ordusu mütemadi şəkildə irimiqyaslı hərbi təlimlər keçirir. Ermənistən ordusundan fərqli olaraq, Azərbaycan ordusunun böyük imkanları var. Bu qədər silah-sursat, döyük qabiliyyəti erməni ordusunda yoxdur. Üstəlik, mühərribə başlayarsa, təyyarə ilə Ermenistana kifayət qədər silah-sursat getirmək mümkün deyil".

General savaşın başlaması halında Rusyanın işgalçi ölkəyə dəstək verəcəyini güman etmir: "Rusiya Azə-

baycanın da strateji tərəfdəsi, Ermənistən da. Azərbaycanla da qarşılıqlı öhdəliklər, müqavilələr var. Üstəlik, Rusiya böyük vəsaitlər hesabına Azərbaycan'a silahlar satır. Silah bazarda isə heç kəs heç kəs güzəştə getmir. Azərbaycan indi 1920-ci ilin Azərbaycanı deyil. 12 gün ərzində aparılan hərbi əməliyyatlar zamanı Xankəndi, Şuşa erməni quldurlarından azad olundu, o zaman Bakıtrafi müdafiə olunmurdu deyə, işgalçi ordu Azərbaycan'a girdi. İndi isə Azərbaycanın kifayət qədər qüdrətli ordusu var. Bundan başqa, bir neçə dövlətlər var ki, tam komplektləşdirilmiş orduya malikdir, onlardan biri də Azərbaycandır. Böyük güclər Azərbaycan dövlətinin qüdrətli orduya malik olduğunu yaxşı bildikləri üçün əllərindən gələni edirlər ki, Azərbaycanı mühərribədən yayındırlar. Ancaq Azərbaycan son sözünü deməlidir. Nə qədər torpaq itirəcəyik, nə qədər parçalanacaq? Mən mühərribənin hər an başlaya biləcəyini gözləyirəm. Yəqin siyasi bir məqam axtarılır ki, böyük dövlətlər qarışmasın".

"Sərkisyanın bu cür davranış, həmçinin Kataloniada və İraqda baş verən son referendumların fiasko ilə nəticələnməsi bunu diktə edir ki, Azərbaycan sabahı gözləmədən işğal olunmuş torpaqlarının azad olunması uğrunda əməliyyatlara başlamalıdır". Bu fikirlər isə ehtiyatda olan zabit, hərbi ekspert Tərlan Eyvazova məxsusdur. Ehtiyatda olan hərbi qəzeti məsələ dedi ki, hərbi əməliyyatlar başlamaq Azərbaycanın haqqıdır: "Bu haqq ona çox-

Qafqaz həminki Qafqaz deyil. Ramzan Kadirov Azərbaycan prezidenti İlham Əliyevə "böyük qardaşım" deyə, müraciət edir. Odur ki, Rusiya Şimali Qafqaz yolu ilə Azərbaycana hücum edə bilməz. Həmçinin çəçen lider Myanmadakı müsəlmanları müdafiə edirsə, deməli, Azərbaycanın kürəyinə biqəq vurmayaçaq. Yeni Gürcüstan hadisələri bizim başımıza getirilməyəcək. Belə bir cəhd olarsa da, Azərbaycan Rusyanın qarşısına ləyaqətə çıxməq iqtidarından-

Ermənistən yeni hökumətin programına belə bir prinsip daxil edilib: "Bir qarış da olsun torpaq", hansı ki, "avtomatik strategiya olur". Virtualaz.org-un məlumatına görə, bu haqda erməni KİV-inə idarəetmə üzrə ekspert Arutyun Mesrobyan bildirib. Bu artıq təkcə texribat deyil. Bu, Qarabağ münaqişəsinin nizama salınması üzrə bütün diplomatik səylərə, ermənilərin, sadəcə olaraq, tüpürməlidir. Torpaqların bir qarışının da

dir. Odur ki, Azərbaycan ele bu gün öz torpaqlarını azad etməyə qərar verməlidir".

Qarabağdakı status-kvonun davamının çox təhlükəli olduğunu 2016-ci ilin aprel döyüsləri də təsdiqlədi. Bu günlərdə yaşananlar da böyük mühərribənin hər an başlaya biləcəyinə şübhə yeri qoymur. Ele beynəlxalq səviyyəli ekspertlər də vəziyyətin təhlükəli olduğunu etiraf edirlər.

"Cənubi Qafqaz dünyasının en herbiləşdirilmiş bölgələrindən biridir və bu çox təhlükəlidir".

Bunu isə Avropa Siyasi Mərkəzinin analitiki Amanda Pol deyib. (Trend) A. Pol vurğulayıb ki, Ermənistən və ümumiyyətlə regionun hərbi-ləşdirilməsi heç de müsbət hal deyil, lakin İrəvan, görünür ki, Azərbaycanın hərbi potensialını üstələməyə ehtiyac duyur. Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistənə müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistən hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistənə 20 il müddətinə verilir. A. Pol bildirib: "Rusiya Ermənistənən ən böyük himayədarıdır. Cənubi Rusiya Ermənistəndə hərbi bazasının olmayıdan əlavə, Ermənistənə və Azərbaycana böyük miqdarda silah satır və bunu özünün balanslaşdırılmış siyasetinin bir hissəsi kimi əsaslandırır".

ATƏT-in Minsk Qrupunun həmsədrleri İrəvanda olarken onlara bildiriblər ki,

□ Elşad PAŞASOV



Avropa İttifaqı Ermənistanla saziş imzalamayacaq

Söhbət yalnız texniki səbəblərdən getmir...

Düz bir ay sonra, noyabrın 24-də Brüsseldə Avropa İttifaqı Şərqi Tərəfdarlığının sammiti keçiriləcək və burada Ermənistanla Avropa İttifaqı arasında hərəkətli və geniş əməkdaşlıq haqqında sazişin imzalanması gözlənilir. Lakin bu tarix yaxınlaşdırıcı anonsu və rümləşmiş sənədin imzalanmasının bas tutub-tutmayacağı ilə bağlı şübhələr artır.

Ermənistanın qərbyönümlü dairələrində narahatlıq elə həddə çatıb ki, İrvanda dərc olunan "Tert" nəşri Avropa İttifaqının ofisində müvafiq sorğu yollayıb və birmənali tərcüməsi mümkün olmayan cavab alıb.

Virtualaz.org xəbər verir ki, erməni nəşrinə Avropa İttifaqının cavabında deyilir: "Çalışırq ki, Ermənistanla Avropa İttifaqı arasında hərəkətli və geniş əməkdaşlıq haqqında saziş mümkün qədər tez imzalansın".

"O vaxta kimi saziş layihəsi daxili proseduralardan keçəcək, o cümlədən tərcümə olunaraq İttifaqın üzv ölkələrində dövlətdaxili prosedurlardan keçəcək. Vacib olan odur ki, dənisiqlər bitib və paraflanma olub, həmçinin Avropa İttifaqının və Ermənistanın mümkün qədər tez sazişi imzalamaq üçün hazırlığı və istəyi var", - Al mətbuat xidmətində bildirilib.

Ermənistanın ekspert dairələrində Ermənistan-Al sazişinin noyabrın 24-də imzalanmayıcağı ilə bağlı müzakirələr təsadüfi deyil. Bunun üçün əsaslar mövcuddur.

Avropa İttifaqındaki mənbədən virtualaz.org-a bildirilib ki, Ermənistanla saziş doğrudan da Brüsseldəki sammitdə imzalanmaya bilər. Söhbət yalnız texniki səbəblərdən getmir.

"Al ölkələrindən bir neçəsi bildirib ki, sənədi yalnız onların dövlət dilində olduğu zaman imzalayacaqlar, tərcümə isə bu vaxta yetişmir", - mənbə deyib.

Məhz buna görə Al-nin mətbuat xidmətindən bildirilər ki, onlar "çalışırlar", lakin bununla belə, imzalanma gününü - noyabrın 24-nü təsdiq etməyiblər.



Ukraynanın baş prokuroru: "Saakaşvili çevriliş hazırlayır"

Mixail Saakaşvilinin Ali Rada qarşısında mitinq keçirən tərəfdarları çevriliş etməyi planlaşdırırlar, lakin hakimiyət buna imkan verməyəcək.

"RIA Novosti"nın məlumatına görə, belə bir bəyanatla Ukrayna baş prokuror Yury Luçenko çıxış edib.

Luçenko onu da vurğulayıb ki, həmin qrup xaricdən maliyyələşir və bunu sübut edəcək.

O, həmçinin bildirib ki, dinc etiraz hüququnu güc çevrilişi etmək üçün hazırlanmışaq anlamına gəlmir. Bu çevriliş planını isə təxminən 150-200 nəfərlək qrup başladıb.

Baş prokurorun sözlərinə görə, həmin qrup avtomat silah əldə edərək güc metodları ilə hərəkət etmək niyyətindədir.

Yuri Luçenko əlavə edib ki, "bu planlaşdırılmış çevrilişdə "vətəndaşlığı olmayan qastrolçular" da iştirak edirlər. Bunlar o şəxslər ki, Saakaşvili Odessa gubernatoru olarkən "qymətli mədəniyyət xadimləri kimi" onlara ölkədə daimi yaşa-mağşa icaze verilməsini rəsmiləşdirməyə nail olmuşdu.

"İndi Saakaşvilini silahlı məhz onlar... həmin xadimlər qoruyurlar, onlar eyni düşərgədər və çevriliş planlaşdırırlar, amma bu keçməyəcək!" - Luçenko bildirib.

Oktjabrın 25-də Türkiyədə sabiq daxili işlər naziri və vitse-spiker Meral Akşenerin rəhbərliyi altında yeni partiya elan ediləcək. Vaxtılı MHP rəhbərliyində təmsil olunan M.Akşener daha önce partiya sədrliyinə iddia etsə də, hazırkı rəhbərliklə aralarında olan köşkin fikir ayrılığı səbəbindən yeni partiya qurmaq iddiasını ortaya qoyub.

4 aydır davam edən fəaliyyətin nəticəsi olaraq oktyabrın 25-də Akşener yeniyi partiyasını elan edəcək. Yeni partiyanın hədəfi Türkiyəni yenidən güclü parlamentar respublika sisteminə geri döndürmek, eləcə də iki il sonra keçiriləcək prezident seçkilərində M.Akşeneri ikinci tura çıxarmaqdır. M.Akşenerin yeni partiya qurmaq fəaliyyətləri 2017-ci ilin iyununda başlayıb. Artıq yeni partiyanın nizamnamə və programı hazırlanıb. Ancaq M.Akşener və tərəfdarları yeni partiyanın adını gizli saxlayırlar.

Türkiyə mediasının məlumatına görə, yeni partiyanın təsisçi heyəti 200 nəfərdən ibarət olacaq. Bu sayın içərisində Türkiye siyasetinin fərqli kəsimlərindən olan şəxslər yer alacaq. Hətta mediada son olaraq Akşener tərəfdarlarının HDP-dən olan bir siyasetçi ilə də görüşməsi haqda yazıblar.

Akşenerin yeni partiyasına üzv olacaq şəxslər arasında hazırda fəaliyyətdə olan 5 deputat vardi. Ən son beşinci deputat ana müxalifət CHP-dən olan Aytun Çıray oldu. Media isə qarşısındaki dövrədə daha 10 deputatın fərqli partiyalardan ayrılaraq M.Akşenerin yanında yer alacağını bildirib. Bu isə o deməkdir ki, keçmiş daxili işlər naziri yeni partiyasını elan etdikdə artıq parlamentdə temsilciliyi olacaq.

Yeni partiyanın qeydiyyat sənədlərini isə daha əvvəl MHP-dən istifa verərək Akşenerin yanında yer almış deputatlar professor Ümid Özdağ, Yusif Halaçoğlu, Nuri Okutan və İsmayıllı Ok təqdim edəcəklər.

Meral Akşenerin yeni partiyasının elan edilməsi mərasimi Ankara Nazım Hikmet adına Mədəniyyət Mərkəzində keçiriləcək. Bundan başqa, yeni partiya elan edildikdən sonra sədr, Mərkəzi idarə Heyeti və Mərkəzi İntizam Qurumu üzvləri seçiləcək. Toplantıda həmçinin Akşenerin 2019-cu ildə keçiriləcək seçkilərdə prezidentliyə namizədiyi irəli sürüləcək.

Qeyd edək ki, Türkiyədə siyasi analitiklər hazırla Meral Akşenerin şanslarını yüksək qiymətləndirirlər. Sorğulara görə, parlament



latinin sedri olaraq parlamentə seçilib. 1996-ci il Refay-Yol hökumətinin daxili işlər naziri Mehmet Ağarın "Susurluk" qəzasından sonra istəfa vermesi nəticəsində boş qalan daxili işlər naziri vəzifəsinə M.Akşener təyin olunur. Bu, eyni zamanda Türkiye tarixində bir ilk idi. Ancaq Türkiyənin ilk qadın baş naziri postunda cəmisi 8 ay qala biliib. 1997-ci ildə Akşener vəzifəsindən gedib. 1999-cu il seçimlərində Meral Akşener Doğru Yol Partiyasından yenidən deputat seçilib. Ancaq 2000-ci ildə keçirilən seçimlərdə Doğru Yol Partiyası seçki baryerini keçə bilmədiyi üçün Akşener də parlamentə düşə bilməyib.

Bu gün Türkiyədə yeni partiya yaranır - Meral Akşener haqqda hər şey

Keçmiş daxili işlər naziri və vitse-spiker Meral Akşener bütün siyasi qütbərdən olan siyasetçilərin qatıldığı yeni partiyasını elan edir, artıq 5 deputati olan keçmiş nazirə daha 10 deputatın qoşulacağı gözlənilir

seçkilərinə qatılacağı təqdirde Akşenerin partiyasının seçki baryerini keçəcəyi qeyd olunur. Akşenerin yeni partiyası qurulmuş formatında müəyyən qədər AKP-ye bənzəyir. Çünkü rəhbər kadr, yəni Akşener MHP-dən gəlsə də, görünüşü kimi, hətta CHP-dən də transferler edə bilib. Siyasi analitiklər görə, milliyətçi camiədən çıxsa da, Akşenerin AKP elektoratından da xeyli səs "qoparacağı" gözlənilir. Çünkü Akşener mühafizəkar camiəye də yaxın hesab olunur. Bu baxımdan Meral Akşenerin yeni partiyası hazırlı Türkisiyə siyasetində ən ciddi hadisələrdən hesab olunur.

Keçmiş daxili işlər naziri, siyasetdə kifayət qədər təcrübəsi və liderlik keyfiyyətləri olan Akşener Türkisiyən növbəti parlament partiyasının sedri olmaq iqtidarındadır. Təbii ki, Akşenerin hazırda faktiki olaraq müttəfiq kimi hərəkət edən AKP və MHP-dən səs alması hər iki partiyarı və hökuməti ciddi narahat edir. Çünkü qarşısından

2019-cu ildə prezident və bələdiyyə (Türkiyədə bələdiyyə seçkiləri mahiyyət etibarı ilə hakimiyət üçün ciddi əhəmiyyət kəsb edir - K.R.) seçimləri, sonrakı il isə parlament seçkiləri gəlir. Beləliklə, Türkisiyə siyasi həyatı ciddi bir yeniliyin ərafəsindədir deyə bilərik.

Meral Akşener 1956-ci il iyulun 18-də İzmirdə anadan olub. Ailəsi Selanikdən İzmrit Kocaeliye köçüb. 1974-cü ildə Bursa Qız Liseyini, 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi tərixəti bitirib.

1979-82-ci illərdə Akşener müəllim olaraq çalışıb. 1982-ci ildə Yıldız Texnik Universiteti Mühəndislik Fakültəsində laborant işləməye başlayıb. Eyni zamanda Marmara Universitetində magistr və doktor dərəcəsi alıb. Bir müddət Kocaeli Universitetində İngilə Tarixi kafedrasına rəhbərlik edib. Eyni zamanda Zübeydə Xanım Şəhid Ailələri Vəqfini yaradıraq rəhbərlik edib.

1995-ci ildə Doğru Yol Partiyasının Qadınlar Təşki-

M.Akşener ailəlidir, Fatih adlı bir oğlu var.

□ **Kənan RÖVŞƏNOĞLU**



KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Prezidentlərin Cenevrə görüşü bitər-bitməz işgalçı Ermənistannın rəhbərliyi yenidən öz ənənəvi ampluasına qayıtdı. Həm cani prezident Serj Sərkisyan, həm də onun xarici işlər naziri Edvard Nalbəndyan sanki erməni toplumunu, xaricdəki erməni lobisini sakitləşdirmişlər kimi dərhal və bir ağızdan bəyan elədilər ki, heç bir dəyişiklik yoxdur, "Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq".

Bununla da onlar belə görüşlərə hər hansı lüzum olmadığına da birmenali işsə vurdular. Bu, azmiş kimi, üstəlik, qoşunların temas xəttində, cəbhə xətti boyu gərginliyi artırmağa başladılar. Həm də bir növ Rusiyانın işgalçı ölkəyə daha 100 milyonluq silah krediti verməsinin yaratdığı "eyforiya"nın təzahürü olaraq. Artıq hər iki tərəfdən itkilər var. Ancaq düşmən tərəfin canlı itkiləri həmişəki kimi, daha çoxdur. Yeni qarşı təref yenə de öz layiqli cavabını alıb və alacaq.

Bəs konflikt zonasında artan gərginlik nə vəd edir?

"Cəbhəboyu vəziyyət gərgin olaraq qalır, hərbi qarşılamanın miqyası isə getdikcə genişlənir". Bu sözü axar.az-a açıqlama-



Qoşunlarının temas xəttində növbəti monitoring keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Füzuli rayonu Həradiz kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının temas xəttində növbəti monitoringin keçirilməsi planlaşdırılır. Bu barədə musavat.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitoringi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Mixail Olaru və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Aleksandr Nepotritx keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işgal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitoringi şəxsi nümayəndə Anjey Kaspik, onun səhra köməkçiləri Oqnyen Yoviç, Martin Şuster və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi Patrik Farrelli keçirəcəklər.

Qarabağ



Ermənistan yenə "qasıñır" - aprel

Sindromu hər an təkrarlanıb ilər

İşgalçı qüvvələrin cəbhə xəttindəki son təxribatları nəyə hesablanıb? İrəvan prezidentlərin Cenevrə görüşünün olan-qalan əhəmiyyətini də sıfırladı; erməni siyasi şərhçi: "İsgəndər"lər həm bizimdir, həm də yox..."



şıqları boykot etdikdən sonra yaranmış yeni imkanı da qəsdən pozaraq vəziyyəti gərginləşdirmək xəttini götürdü. Dıqqətçəkən məqam isə hazırda rus metbuatında sülh danışqlarındansa, hərb variantının daha çox ağılabatan olması və bunun haçansa həyata keçə biləcəyi ilə bağlı yazıların dərc olunmasıdır. Proseslərin hazırlı gedışatında yeganə təqsirkar erməni tərefidir. Cəbhəboyu vəziyyət gərgin olaraq qalır, hərbi qarşılamanın miqyası isə getdikcə genişlənir", - deyə politoloq qeyd edib.

Qabil Hüseynliyə görə, Azərbaycan hərbi əməliyyatlardan başqa digər bir variant üzərində düşünür.

"Ermənilərin nəyə arxayın olduğunu söyleyə bilmərəm, hər halda İrəvan çox riskli və təhlükeli addım atdı. Bu, bölgəni yenidən barıt çelləyinə çevirə bilər. Əminliklə demək olar ki, Ermənistan tərefinin itkiləri daha çox olacaq" - politoloq əlavə edib.

Əcnəbi siyasi təhlililər də konflikt zonasında artan gərginlikdən dolayı narahatlıqlarını gizlətmirlər. Məsələn, Avropa Siyasi Mərkəzinin analitiki Amanda Pol hesab edir ki, Güney Qafqaz dölyanın en hərbələşdirilmiş bölgələrindən biridir və bu, çox təhlükəlidir. Ekspert qeyd edib ki, Ermənistanın və ümumiyyətlə, regionun

arasında 2016-cı ilin noyabrında imzalanıb. İrəvan "Müdafia Sistemləri" qrupuna qoşulmaq haqqında razılaşmaya da eyni tarixdə imza atıb.

Lakin ortaq hərbi qruplaşma məsələsinə Ermənistanın özündə münasibət birmənalı deyil. Əksəriyyət bu na Kremlin işgalçi ölkəni özündən daha asılı vəziyyətə salmaq və Ermənistanın hərbi xarakterli hərəkətlərinə daha güclü nəzarət elemək planlarının tərkib hissəsi kimi baxır.

Yada salaq ki, Ermənistan-Rusiya vahid ordu qruplaşmasının yaradılması haqqında razılaşmanı da ratifikasiya edib.

Yada salaq ki, Ermənistan-Rusiya vahid ordu qruplaşmasının yaradılması haqqında razılaşma tərəflər

hərbi parad zamanı "İsgəndər" raket sistemlərinin nümayişini və erməni rəsmilərinin bu sistemlərlə Azərbaycanı qorxutmaq cəhdlerinin sırf daxili auditoriyaya hesablanmış hadisələr olduğunu vurğulayaraq yazır: "Ancaq daha önemlisi odur ki, "İsgəndər" mahiyyət etibarilə Ermənistən təhlükəsizliyini gücləndirmir. Əksinə, ordumuz üzərində Rusiya nəzarətini gücləndirir. Azərbaycanın təkrarlanan "təcavüzü" (dırnaqlar bizimdir - red.) fonunda Serj Sərkisyan bir neçə dəfə işsə vurub ki, "İsgəndər"ləri işsə sala

bilər. Sərkisyanın özünə xayınığının real əsası yoxdur və bu, daxili auditoriyaya üvanlanıb. Ona görə ki, "İsgəndər"lər məsələsində qərar Baqramyan-26-da yox (Ermənistən prezidentinin oturduğu üvan - red.), Moskvada qəbul edilir".

Yeni erməni təhlilçi demək istəyir ki, "İsgəndər"lərin yalnız "adi" Ermənistənidir. "Dadi" isə əlbəttə ki, - Rusiyanın. Zətən, bunu təkcə o demir. Bir sıra rusiyalı hərbi ekspertlər də dəfələrlə vurğulayıblar ki, mühərribə əməliyyatlarının başlayacağı təqdirdə "İsgəndər"lər məsələsində qərarı İrəvan verməyəcək.

Ümumiyyətlə, mühərribə zamanı bu sistemlərdən istifadə edilməyə biler. Çünkü onların vurma məsafəsi 500 km-yə yaxındır və bu da Azərbaycanın münaqişə zonasından, Dağlıq Qarabağdan uzaq obyektlərinin hədəf alınması demək olar ki, nəticə etibarilə Bakının adekvat zərbələr endirməsi və mühərribə zonasının xeyli genişlənməsinə, hətta Türkiyənin də mühərribəyə cəlb olunmasına getirə bilər. Bu isə Ankara ilə münasibətlərin üzərində "esən" Moskvanın orta perspektiv maraqlarına çətin ki, cavab versin.

İndilikdə isə gerçək budur ki, Ermənistən yenə "qasıñır". Demək, aprel sindromu hər an təkrarlanıb...

ABŞ prezidenti Donald Tramp seçkiqabağı təbliğat zamanı vəd etdiyi vergi islahatlarını reallaşdırmaq niyyətiindədir. Bu islahatları nəzərdə tutan qanunun yaxın günlərə səsvermə üçün Konqresə təqdim olunacağı gözlənilir.

Əksər beynəlxalq analitika mərkəzləri ABŞ-da Trampın vergi islahatlarına gedəcəyi təqdirdə ölkənin valyutası olan dolların möhkəmlənəcəyini proqnozlaşdırırlar. Buna islahatlar sayesində ölkəde iqtisadi aktiviliyin artması, ABŞ-a investisiya qoyuluşunu celabıcı olması nəticəsində inkişaf etməkdə olan ölkələrdən kapital axının başlanmasının səbəb olacağı bildirilir. Bundan əlavə, iqtisadi aktiviliyin artması infliyasiyanı sürətləndirəcək, nəticədə Federal Ehtiyat Sistemi (FED) uçot dərcəsinə yüksəldəcək.

Qeyd edək ki, dolların möhkəmlənməsi avro məkanı üçün müsbət amil hesab olunur. Belə ki, 2017-ci ilin əvvəlində başlayaraq dollar-avro nisbəti 2015-ci ildən bəri ilk dədə olaraq ikincinin xeyrinə maksimumu ötüb. Avropa Birliyinin vahid valyutasının dollar qarşısında möhkəmlənməsi öten ilin ikinci yarısından etibarən iqtisadi tənəzzüldən çıxmışa başlayan, gözənləndiyindən daha yüksək iqtisadi artım nümayiş etdirən avrozonanın arzuolunmaz prosesdir.

İxracə köklənmiş Avropa iqtisadiyyatı baha avro səbəbindən itkilərə məruz qalır. Bu baxımdan, qoca qıtə dolların bahalaşmasını səbirsizliklə gözlemkədər.

Avro tədavülə buraxılanda onun tezlikle dolları ən azı öz məkanından - Avropadan sıxışdırıb çıxaracağı gözlənilir. Lakin illər keçidkəcə melum oluduk, ABŞ valyutası dönyanın en əsas pulu mövqeyini tərk etmək fikrində deyil. Avropanın avrosunu dollar qarşısında zəif edən hansı amillərdir? ABŞ niye dolları ucuzlaşdırırmaga çalışır?

Suallara cavab verən iqtisadçı-ekspert Samir Əliyev qeyd edir ki, bu ilin 9 ayında avro dollar qarşısında 12 faiz bahalaşıb: "2014-cü ildən əsasən avro dollar nisbətən bahalaşırdı. Həmin ildən etibarən dünya bazارında neftin qiymətinin düşməsi ilə dollar möhkəmlənməyə başlayıb. Bu ilin əvvəlindən yenidən avro möhkəmlənir. Avrozona ölkələri 2000-ci illərin birinci onilliyyində bahali avrodan əziyyət çəkirdilər. Nəticədə Avropa Mərkəzi Bankı uçot dərcəsinə

Dollar və avronun

///mehriban düşmənciliyi///

Ekspert: "Bahali avro Avropa ölkələri üçün təhlükəlidir..."



minimuma endirdi. Son vaxtlar elave pul çapı yolu ilə bahalaşmanın qarşısını almağa çalışılar. Heç bir ölkə öz valyutasının bahalaşmasını istəmir, cünki bu, ixracə mənfi təsir göstərir. Avrozona əslində 2 böyük ölkənin iqtisadiyyatı üzərində qurulub - Almaniya və Fransa.

Öz növbəsində hər iki ölkənin iqtisadiyyatı ixracyönümlü iqtisadiyyatdır. ABŞ isə daha çox idxləçi ölkədir. Bu baxımdan, valyutanın bahalaşmasına avrozona daha həssasdır, nəinki ABŞ".

Ekspertin sözlərinə görə, son 3 ilde dolların bahalaşma-

si ABŞ-in tədiyə balansına mənfi təsir göstərib: "Buna görə də ABŞ hökuməti işs neftinin istehsalına icazə verilməsi yolu ilə neft idxləmini azaltdı və tədiyə balansında vəziyyəti qismən də olsa öz xeyrinə dəyişə bildi. Amma ümumilikdə götürdükdə dolların bahalaşması 2008-2009-cu illər böhranının nəticələrini çətinliklə aradan qaldıraraq inkişafa başlayan Amerika iqtisadiyyatı üçün arzuolunmaz prosesdir. Buna görə də ABŞ hökuməti çalışır ki, dolların bahalaşmasının qarşısını alsın".

Əliyev onu da bildirdi ki, neftin qiymətinin düşməsi, Amerikanın böhranın nəticələrindən qurtulması, Avropada yaranan problemlər investorların ABŞ-in qiymətli kağızlarını investisiyalarını artırmala-

rına səbəb olub: "Avropadakı siyasi-iqtisadi böhranlar - Yurmanistan, Portuqaliyadakı durum, İspaniyada Kataloniya problemi, Brexitdən sonra Avropa Birliyinin parçalanacağına dair gözləntilər avronun məzənnəsinə xeyli dərəcədə mənfi təsir göstərir. Bu baxımdan, yaxın dövrə avronun dollar qarşısında daha da zəifləyəcəyi gözləniləndir".

Onu da qeyd edək ki, ABŞ prezidentinin addımları dünya iqtisadiyyatında qarşıqlıq, bazarların həyecanlanmasına səbəb olur. Onun səhiyyədən sonra vergi islahatlarını da Konqresdən keçirməsi ilə bazzardakı vəziyyətin daha da qarışacağı, xüsusi avrozona problemlərə yol açacağı proqnozlaşdırılır.

□ DÜNYA

2018-ci il dövlət bütçəsində neft

gəlirlərinin payı artıb-səbəb nə?

Bu məsələyə ekspertlərin münasibəti də birmənalı deyil

Gələn il üçün Azərbaycanın neft sektorunu üzrə bütçə gəlirlərinin məcmu bütçə mədaxilində xüsusi çekisi 55,1% və ya 11,096 mlrd. manat səviyyəsində nəzərdə tutulur. Bu barədə "2018-ci il dövlət bütçəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir. Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,156 mlrd. manat və ya 39,7% çoxdur. Neft sektor üzrə bütçə gəlirlərinin 83,1%-ni və ya 9,216 mlrd. manatını Azərbaycan Dövlət Neft Fondundan transfert, 16,9%-ni və ya 1,880 mlrd. manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.

Iqtisadçı ekspert Fikret Yusifov "Yeni Müsavat" a açıqlamasında bildirdi ki, real sektorda inqilabi dönüş etməyə start verdiyimiz son iki ildən sonra növbəti ilin bütçəsinin gəlirlərinin neftdən asılılığını 55,1 faizə qaldırmalı deyildi: "Ən azından ona görə ki, yaxın geləcəkdə neftin qiymətlərinin özünü necə aparacağına heç kim təminatçı ola bilməz. Necə ki, 2014-cü ildə onun birdən-birə dörd dəfəyə qədər azalacağı heç kim öncədən proqnozlaşdırıb iləmədi. Növbəti ildə neftin qiymətləri özünü necə aparacaq? Bura dünyadan siyasi müstəvisində baş veren prosesləri və həm de alternativ enerji mənbələrinin çox böyük sürətlə inkişafına dair məlumatları da eləvə etmek lazımdır. Biz bir dəfə neftin qiymətinin kəskin azalmasının yaratığı fəsadların miqyasını görür. Bu xərclər onsuz da Neft Fondundan dövlət bütçəsinə ayrılmış bir iləki



kəskin devalvasiyasiından sonra bütün iqtisadi və sosial göstəricilərimiz necə pisləşdiyinin şahidi olduq. İndi bu təhlükə ilə yenidən üz-üzə qalmaq nə qədər doğrudur? İstərdim ki, bütçəyə yaxın olan, onu dərinən bilən hər kəs bunun fərqi olsun".

Bəs vəziyyətdən çıxışın hansı mümkün yolları var?

Ekspert hesab edir ki, dövlətin xərclərini azaltmadan bu problemi çözmək mümkündür: "Biz iri investisiya xərclərini birbaşa dövlət bütçəsindən deyil, Dövlət Neft Fondundan bütçəsindən də həyata keçirə bilərik ki, dünya bazarlarında neftin qiymətlərinin yüksək olması səbəbindən bu bütçəyə proqnozlaşdırılan səviyyədə vəsaitlər daxil olsun. Neftin qiymətləri kəskin azaldığı halda isə məsələnin həlli çox sadədir - biz investisiya layihələrinin maliyyələşdirilməsini ya azaldır ya da tamamilə dayan-

dırıq. Belə olanda bütçə göstəricilərimizin keskin pisləşməsinə yol verilmir. Ancaq bu xərcləri bütçədə nəzərdə tutub icra etməyəndə, bütçənin əksər göstəriciləri pisləşir. Bu da bütün səviyyələrdə müzakirələrə və qınaqlara gətirib çıxır".

Iqtisadçı ekspert Rəşad Həsənov isə "Yeni Müsavat" a danışarkən bildirdi ki, neft gəlirləri artdıqca hökumət xərcləməyə meylli siyaset həyata keçirir: "2017-ci ilin dövlət bütçəsinə, o cümlədən Dövlət Neft Fondundan bütçəsinə edilən dəyişikliklər də onu göstərdi ki, neft gəlirləri artdıqca hökumət xərcləməyə meylli siyaset həyata keçirir. Bu, eyni zamanda 2018-ci ilin dövlət bütçəsində də özünü göstərdi. Büdcənin gəlirləri təxminən 20,3 faiz artıb. Gəlirlərin artımında əsas pay neft sektorunun üzərinə düşür. Belə ki, təxminən 3,4 milyard manat həcmində artıv var ki, bunun da 3,2 milyardı neft sektorundan daxilolmalar hesabına təmin olunur. Burada digər məqam isə ondan ibarətdir ki, hökumət gələn il neftin bir barelinin qiymətinin təxminən 45 ABŞ dolları ətrafında olacağını ümidi edir. Dövlət bütçəsi də bu cür proqnozlaşdırılır. Nəticədə Dövlət Neft Fondundan daxilolmaların həcmi artacaq. Son nəticədə dövlət bütçəsinin 55 faizi yenə də neft sektorunun üzərində formalaşır. Neft Fondundan transferlərin həcmi 2018-ci il üçün yenidən artırılır. Bu da onu deməyə əsas verir ki, hökumət siyasetini neft gəlirlərinin xərclənməsi istiqamətində qurmaqla iqtisadiyyatın dövlət xərcləmələri hesabına müyyən qədər canlandırmağa çalışır".

İqtisadçının sözlərinə görə, bütçədə sosial xərclər faiz etibarla geriləyib: "Bütçə xərcləri 16,5 faiz artırılıb, 20,9 milyarda çatdırılıb. Ötən ilə müqayisədə 3 milyard manata yaxın artıq xərcləmə nəzərdə tutulub. Xərcləmənin təxminən 1 milyardı sosial istiqamətə hədflənib. Belə ki, 2017-ci ildə bütçədə sosialyönlü xərclərin həcmi 6,7 milyard idi, 2018-ci ildə bu xərclər 7,7 milyard manata qalxıb. Bu artım bütçənin ümumi artım tempi ilə uzlaşmır, nəticədə sosial yönümlü xərclərin bütçənin ümumi strukturunda xüsusi çəkisi 36,6 faizə qədər azalıb. Cari ildə bu göstərici 40,2 faiz həcmində proqnozlaşdırılmışdır. Bu istiqamətdə təxminən 3,6 faiz geriləmə var. Xərcləmələr daha çox əsas vəsait qəyuuşlarına yönəldilib, investisiya qoyuluşlarının həcminin artırılması nəzərə tutulur. Əmək haqlarının artımı təxminən 104 milyon manat həcmində proqnozlaşdırılıb. Nəticədə 2018-ci ilin dövlət bütçəsinin 20 faizi əmək haqlarına yönəldiləcək ki, bu da 4,2 milyard manat deməkdir. Əməyin ödənişi üçün artım cəmi 2,5 faiz proqnozlaşdırılır. Halbuki dövlət bütçəsində ümumi xərc artımı 16,5 faizdir. Əmək haqlarının artım istiqaməti dəhaçox təhsil istiqaməti üzrə nəzərdə tutulub. 104 milyon manatlıq əmək haqqı artımının 70 milyonu 26 rayonda təhsil işçilərinin diaqnostik qiymətlərinin nəticələri üzrə əmək haqlarının maliyyələşdirilməsinə yönəldilə bilər. Bu isə onu deməyə əsas verir ki, 2018-ci ildə dövlət bütçəsində əmək haqqı ilə bağlı ciddi artım proqnozlaşdırılır".

□ Nərgiz LİFTİYEVA

Məhbusların qacış hekayələri hər zaman oxucunu maraqlandırıb. Onun detalları, sonluğu, eləcə də proses zamanı ortaya çıxan problemlər günlərlə, aylarla müzakirə mövzusu olub. Son günər Qobustan höbsxanasından qaçan məhbuslar məsələsi də müzakirədən yan keçməyib.

"Yeni Müsavat" da mövzunun aktuallığını nəzərə alıb, yolu türmədən keçmiş məhbuslara aşağıdakı sualları ünvanladı: Türmədə olduğunuz zaman oradan qaçmağı düşündürmü? Nə zamansa ağliniza belə bir çılğın plan gəldimi? Belə bir cəhdiniz oldumu? Oldusa nəticəsi necə oldu?

Deputat, keçmiş məhbus Fərəc Quliyev bildirdi ki, belə bir arzusu olsayıdı, heç türməyə də düşməzdi. Müsahibimizin sözlərinə görə, hətta xarici ölkəyə getmək də onun üçün türme ilə müqayisədə arzulunmaz variantdır: "Vətənin məhbəsini xarici ölkələrin dəbdəbəsindən qat-qat üstün tuturam. Əgər türmənin üstündə Azərbaycan bayrağı varsa, mən o türməni də xarici ölkənin bayrağına tərcih edərəm".

Buna baxmayaraq, müsahibimiz Bayıl türməsində cəza çəkdiyi zaman qaçış planı hazırlamaqdə ittiham olunduğunu yada saldı. Dedi ki, Bayılda "generalların işi" adlandıran məşhur məhkəmə işi olan vaxt türmədə ştaba bənzər bir yer düzəltmişdi: "Orada Qarabağ mühərbiyətini necə hazırlamaq olar kimi plan düşünmüştük. Amma biz gəzintiyə çıxanda həmin dəftər ələ keçmişdi. Türmə rəhbərliyi şübhələnmişdi ki,

biz bu dəfətərde türmədən qaçış planını yazmışıq. Halbuki mən vaxtdan səmərəli səkilə istifadə etmək üçün Qarabağı necə azad etmək olar ki mi bir plan düşünmüştüm. Bunu da türmə rəhbərliyi yanlış yere yozmuşdu".

F.Quliyev vurğuladı ki, ona nə həbsdən qaçmaq təklif olunub, nə də özünün ürəyindən belə bir şey keçib.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə məhbus olduğunu zaman heç vaxt ağının ucundan belə bir fikir keçirmədiyi dedi: "Günahsız oldduğumu biliyordum. Tezliklə azadlığa çıxacağımıza da inanırdım. İnannırdım ki, uzun müddət məhbus olacam. Proseslər də o gözle baxıram. Həyatım kriminal aləmdə keçmir və kriminal aləmin üzvü deyiləm".

İ.Ağazadə vurğuladı ki, bu tipli qaçışları kriminal aləmin üzvləri gerçəkləşdirirlər. Onun sözlərinə görə, ölkələrində xaos olanlar, o xaos nəticəsində siyasi sistemin eybəcərliklərindən, həmin adamlara münasibətindən asılı olan şəxslər də türmədən qaçmağa meylli olur. Partiya sədri deyir ki, ölkəmizdə belə bir durum yoxdur. Yeni Azərbaycanda xüsusi xaos və siyasi həkimiyət uğurunda mübarizənin qanundankənar üsulları

Məşhur məhbuslar türmədən qaçmaq fikrine düşübərmi?

qacmaq fikrine düşübərmi?



Bayıl türməsi, 2003-cü il

İqbal Ağazadə: "Bu cür qaçışları kriminal aləmin üzvləri düşünürler"

Aktual sayılır: "Kriminal dünyanın adamı deyiləm ki, həbsdə 20 il qalıb. Heç vaxt belə fikirləri əsas götürməmişim. Amma filmlər, ssenarilər həyatdan götürülüb. Azərbaycanda isə belə hallar çox olmayıb deyə bize qəribə gəlir".

Müsahibimiz eyni zaman da vurğuladı ki, ona türmədən qaçmaq kimi bir təklif də gelməyib: "Bizim dönməmizdə türmədə bunt olmuşdu. Amma heç birimizin ağlinə da gəlmir-

di ki, qaçaq. Bu da nadir təsadüf olunan hadisələrdən idi".

ƏĞ Partiya başqanı Tural Abbaslı dedi ki, məhbəsə düşən her bir insanın ağlinə gələn ilk ideya türmədən hansı yolla qaçmağın mümkünüyük barədə olur: "Bu, psixoloji bir məqamdır. Ətrafa baxırsan ki, maşınların sayı nə qədərdir, hasarın hündürülüyü nə boydadır. Amma sonra düşünürsən ki, içtimai-siyasi xadim-sənəsə, ömr boyu gizlənə bil-



Pənah Hüseyn: "Prinsipcə belə fikirlər adamın ağlinə gəlir"

məzsən. Bu, sənin fealiyyətinin üzərindən xətt çəkir. Üstəgəl, informasiya texnologiyaları bu qədər inkişaf edəndə məntiqə sona qədər saxlanmaq olmur. Dediym ki, türmədən qaçmaq barədə düşüñürsən, amma bu, romantik düşüncədir".

T.Abbaslı dedi ki, onlara digər məhbuslar tərəfindən qaçmaq da təklif olunmayıb.

Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri

Pənah Hüseyn də etiraf edir ki, türmədə olanda vaxtin çoxluğuna görə insanlarda müxtəlif fikirlər yarana bilər. Müsahibimiz bunların üzərində dayanmaq istəmədiyi dedi: "Adam o vəziyyətdə çox şey fikirleşir. Xarakteriniz fərqlidir. Konkret motivlərin üzərindən keçəndən sonra üstündə dayanmaq istəmirməm. Prinsipcə, belə fikirlər adamın ağlinə gəlir".

□ Sevinc TELMANQIZI

də olsa, intihar etmək keçibə, bunu yanındakı ilə bölüşməli, dərdləşməlidir. Şərt deyil ki, hökəmən psixoloqa müraciət etsin. İnsan bölüşəndə, danişanda rahatlayır. İnsanlar havalarda soyuduğu aylarda güñəsdən serotonin, yeni xoşbəxtlik hormonu alıbilmir. Güñəş azalandı, Beyində serotonin az olanda depressiya pik nöqtəye gelib çıxır və neticədə intihar halları baş verir. İntihar halları bezən genetik də olur. Əmisi, babası, dayısı və ya hansısa yaxını hansı ayda intihar edibə, şəxs de həmin aylarda intihar edir. Əgər bu intihar genetik deyilsə, bu ağır, illərin çözülməmiş problemlərinin vulkan kimi partlayışdır. Son zamanlar depressiyada yam sözü sanki bir dəb halına alıb. Amma insanlar bilməlidir ki, depressiya insanın elindən tutub intihara aparır. Soyut aylarda insanların motivasiyası aşağı düşür. Həyat eşqi az olan insanların ruh hali hava buludlu, yağmurlu olanda kəskin şəkildə dəyişir. Təbii ki, bunlar da depressiyaya təkan verir. Amma bu o demək deyil ki, hər hava dəyişiləndə insan mütləq ki, intihar edir, depressiyaya düşür. Burada söhbət depressiyanın ağırlığından, dərinliyindən gedir. Əgər bir insan tez-tez kaş ki, mən dünaya gəlməzdəm, yaşamağım gəlmir, bir gün gedəcəm kimi sözlər işlədərsə, bu intihara ge-

dən bir sinyaldır. Əgər kimse etrafdağılardan bu cür sözləri eşidirsə, diqqətli olmalıdır, çünkü bunu deyən insan intiharı düşünür. Əslində hər bir insan ömründə en azı bir dəfə intihar etməyi düşünür. Amma davamlı olaraq düşünülmür. Əgər bir insan intihar haqda tez-tez düşünürse, onu sevdiyi insanla görüşdürümlə, ona yaxşı təsir edəcək mühitə yönəldirilməli və ya bir mütəxəssise müraciət edilməlidir. Adaptasiya dövrü belə bir haldır ki, insan bu ərefədə nevroz olur, amma intihar etmir. İntihar halları adətən depressiyadan doğur. Bu da çox hallarda gizli depressiyadan baş verir. Bu uzun illər davam edir, insanın içini qurd kimi yeyir və inşanı intihara sürükleyir".

Bir neçə il önce "American Journal of Preventive Medicine" jurnalında dərc olunmuş araşdırma göstərib ki, bezi xəstəliklər hətta psixiki problemləri olmayan insanlarda intiharin riskini artırır. Araşdırma göstərib ki, kəllə-beyin travmaları, xərcəng, astma, bel ağrıları, durğun ürək çatışlığı, diabet, epilepsiya, miqren, Parkinson xəstəliyi, böyük çatışmazlığı, insult, psixogen ağrıları, yuxusuzluq intiharin riskini artırır. Yuxu pozulmaları və QİCS intiharin riskini 2 dəfə, kəllə-beyin travması isə 9 dəfə artırır.

□ Günel MANAFI

Yevlaxda iki uşaq atası özünü yandırdı

Hava soyuyanda intiharlar niyə artır?

Havalar soyuyan kimi sanki intihar hallarının sayı da artır. Sonuncu dəhşətli intihar hadisəsi Yevlax rayonunda baş verib. Lent.az xəber verir ki, Yevlax şəhəri, Hüseynzadə küçəsi 49 ünvanında yaşayan 1983-cü il təvəllüdü Zeynalov Rübail Nizami oğlu üstünə benzin tökmək özünü yandırdı. Onun həyatını xilas etmek mümkün olmayıb. Bildirilir ki, R.Zeynalov 2 uşaq atası olub və maddi çətinlik çəkmişdi.

Faktla bağlı Yevlax Rayon Prokurorluğununda Cinayet Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılib, araşdırma aparılır.

Ümumiyyətlə, son günlərə nəzər salsaq demək olar ki, hər gün bir və ya bir neçə şəxsin intihar etməsi barədə xəbərlərə rast gəlir. Əksəriyyətinin isə ölüm səbəbi bilinmir. Bir sıra psixoloqlar bunu fəsil dəyişkənlilik və bu dəyişkənlilikdən irəli gələn depressiya ilə əlaqələndirir. Hava şəraitinin insanın əhvalinə olduqca böyük təsiri var. İstə ölkələrin sakinləri daha istiqanlı, mehriban sakinləri arasında qeyd



ban, ünsiyyətcil, problemlərə davamlı olur. Soyuq ölkələrin sakinlərinin bir çox hallarda dözməzsüzlük nümayiş etdirdi: istə ölkələrin əhalisinə üçün adı vəziyyət hesab olunur.

İntihar hallarının da məhz soyuq ölkələrdə daha tez-tez baş verdiyi statistikada təsdiq lənilər. Bununla müqayisədə istə ölkələrin sakinləri arasında payız depressiyası halları da müşahidə olunur. Mütəxəssislərin "payız depressiyası" adı ilə əlaqələndirir. Hava şəraitinin insanın əhvalinə olduqca böyük təsiri var. İstə ölkələrin sakinləri arasında qeyd

alınır. Onlar istə yay günlərinin araxasından soyuq, qısa və yağışlı payız birdən-birə qəbul edə bilmirlər. Nəticədə depressiya qəçiləz olur.

Maraqlıdır, əslində insanların soyuq havada intihara daha çox meylli olmasının səbəbi nədir?

Psixoloq Vəfa Rəşidova soyuq aylarda insanların həyat eşqinin aşağı düşdüyüni dedi: "Ümumiyyətlə, intihara

A rtıq dünəndən etibarən ölkəmizdə geomaqnit qasırğası bağlayıb. Qasırğanın oktyabrın 26-dək davam edəcəyi gözlənilir. Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev APA-ya bildirib ki, hazırda əsas geomagnetik indekslərindən biri olan Kp-nin qiyməti 2 ilə 3 arasında dəyişir (maksimum 9 olur), lakin getdikcə artacaq. Oktyabrın 24-də axşama doğru G1 kateqoriyalı, 25 oktyabrda isə G2 kateqoriyalı qasırğalar gözlənilir.

Onun sözlerine görə, maksimal şkala G5-dir ve bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ilə 1-2 dəfə baş verir: "Budefəki geomagnetit həyecanlaşmasının da əsas səbəbi Güneş səthində hal-hazırda mövcud olan orta ölçülü "tac dəliyi"ndən başlanğıcını götürən yüksək sürətli Güneş plazma küleyinin təsiridir. "Tac dəlikləri"ndən yüksü plazma zərrəcikləri Güneş tacını asanlıqla tərk edir və sürelə planetlərarası fəzaya, o cümlədən, Yerə planetinə doğru yönəlir. Hazırda "günahkar" plazma küleyini sürəti 440 km/saniyədir. Hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və "katalizator" rolunu oynayır. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır. Qasırğalar yuxarı en dairələrində daha effektiv olur, eşrəngiz qütb parıltılarının ("Aurora borealis") şəkilləri də tezlikle mediada yayılacaq. Bizim orta coğrafi en dairələri

Geomagnetit qasırğası başlayıb-fəsadları...

Adil Qeybullu: "Bu dalğalar bioloji hüceyrələrin iş prosesini pozur"



üçün təsir adətən zeif olur".

E.Babayev qeyd edib ki, sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan - xroniki ürək-qan-damar xəstiliklərinə düşərən olanlar, ahillar, uşaqlar isə gərginlikdən qaçmali, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər.

Maraqlıdır, ümumiyyətlə, maqnit qasırğası nədir?

Günəşdə epizodik olaraq

özünəməxsus partlayışlar olur və bunun nəticəsində planetlərarası məkana enerji yüklenmiş xırda hissəciklərin (*günəş plazması adlanır*) nəhəng axını atılır. Və onlar Yer kürəsinin maqnit qatına çatdıqda onuna qarşılıqlı əlaqəyə girib bu qatı bir növ "qəzəbləndirir", firtina qoparır. Bütün dünya əhalisinin 1/3-i meteopatamdır, yəni onlar maqnit firtinasının yaxınlaşmasını daha tez hiss edirlər.

Ekoloq Telman Zeynalov üç cür geomagnetit qasırğası olduğunu dedi: "Birinci, Günəşdə partlayış baş verəndə elektromagnetit dalğalar gelib. Yer kürəsinə düşür və təsir göstərir. İkinci, Yer kürəsinin özünün elektromagnetit qatları var. Həmin qatlar küləkdə, elektromagnetit qasırğada özünü qoruyur, bir de var ki, səni suretdə yaradılmış maqnit qasırğası. Səni suretdə elektromagnetit dalğalarını yaranan siyah Rusiya və Amerikada var. Yer kürəsinə təsir etmək üçün bundan istifadə edirlər. Günəşdə partlayış olacağını əvvəlcən bilmək mümkün deyil. Əgər deyirlərsə ki, 2-3 gün maqnit qasırğası olacaq, demək ki, bu sünnidir. Güneş özü nüvədir. O, qızdıraqa onun üzərində ləkələr olur. Ləkələr nə qədər çox olsa, temperatur da o qədər yüksək olur və bir o qədər də partlayışlar baş verir. Nəhəng partlayış, qasırğası baş verəndə və o, yer kürəsinə gəlib çatan zaman insanlar özlərini pis hiss edir. Yer kürəsinin özünün elektromagnetit dalğası

var və bu dalğa ona qarşı çəpər qurub gücünü azaldır".

Geomagnetit qasırğasının insan səhhətində törendiyi fəsadlara gəlincə isə maqnit firtinası zamanı çoxlarında ağıcyerlərin həyatı həcmi daralır ki, bu da müxtəlif ağıcyer xəstəliklərini kəskinləşdirə bilir. Mərkəzi sinir sistemi belə təbiet kataklizmlərinə daha həssas reaksiya verir. Bu zaman insanda qavrama qabiliyyəti aşağı düşə bilər, diqqət pisləşə, yavaşlanı, hetta dayana bilər. Neticədə baş sanki ağrılaşır, ovqat pozulur. Bir sıra mütəxəssislər maqnit qasırğasına sinə gərmək üçün sehəri səhər yeməyi ilə yox, idman, gəzinti və ya qışçı başlamağı tövsiyə edir.

Tibb elmləri doktoru, professor Adil Qeybullu bunun **daha çox meteoressas insanlara təsir etdiyini** dedi: "Meteoressas insanlar təbietin şıtaqlıqlarına, maqnit qasırğalarına, atmosfer havasının təzyiqinə, havanın soyuyub istiləməsinə çox həssas reaksiya verirlər. Bu zaman onların təzyiqi qalxır, insan haldan hala

□ **Günel MANAFLİ**

Dünya liderlərinin sosial şəbəkə paylaşımı

Kim nədən yazır?

A rtıq uzun müddətdir ki, sosial şəbəkələr nəinki sıravi vətəndaşların, həm də tanınmış siyasetçilərin, məşhurların həyatlarının bir hissəsinə çevrilib. Sosial şəbəkələr vasitəsilə siyasetçilər ictimai-siyasi, sosial məsələlərlə bağlı xalqa öz fikir və mövqelərini çatdırır, məşhur sənətçilər isə öz yaradıcılıqlarını təbliğ edirlər. Maraqlıdır ki, dünya siyasetçiləri, prezidentlər və məşhurlar daha çox twitterdən istifadə etməyə başlayıb. Məsələn, ABŞ prezidenti Donald Tramp "Instagram" istifadəcisi olsa da, daha çox üstünlüyü twitterə verir. Tramp həm prezidentlik dövründə, həm də ondan əvvəl tez-tez bu sosial şəbəkədə paylaşımlar edir, insanların suallarına cavab verir, bəzən də canlı yayına qoşulurdu. Hazırda prezidentin 41 milyon izleyicisi, 36 milyondan çox isə paylaşımları var. Trampın sonuncu paylaşımı isə Beyrutda Hizbullah tərəfindən öldürülən amerikalılarla bağlıdır: "Beyrutda Hizbullah tərəfindən öldürülən 241 amerikalının xidmətini heç vaxt unutmayacaq. Onlar millətimizə xidmət edərkən öldürlər". Prezidentin bu paylaşımına 50 min bəyənmə, 10 mindən çox şərh gəlib.

Rusiya prezidenti Vladimir Putin də daha çox twitterdə aktivdir. Lakin prezident əsasən iştirak etdiyi konfrans və tədbirlərdən olan foto və məlumatları paylaşır.

Tayyib Ərdoğan da twitter istifadəcisiidir. 66 min izleyicisi olan prezident son paylaşımı CHP ilə bağlıdır:

"Olur olmaz hər mövzunu layıqlik üzərindən araşdırın, özündən başqa hər kəsi izha-



soxmağa çalışan CHP anlaysının artıq miadi dolmuşdur". "CHP-lərin mövqeyi milletdən nə qədər qopuq olduğunu göstərmüşdür. AYM-yə getməleri bizi şaşırtdı".

Azərbaycan prezidenti İlham Əliyevin isə twitterdə 268 min izleyicisi, 3500-dən çox paylaşımı var. 20 oktyabrdə prezidentin profilində ardı-ardına 3 paylaşım edilib:

"Tezliklə rəsmi açılış olacaq. Bakı-Tiflis-Qars dəmir yolu Avropa ilə Asiya arasında en qısa yol olacaq". "Azərbaycanın fəal iştirakçısı olduğu Şərqi-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişaf üçün imkanlar açacaq". "Azərbaycan

ügurlu inkişaf yolu keçmiş, son 13 ilde ölkə iqtisadiyyatı 3 dəfə artmış, yoxsulluq və işsizlik 5 faizə düşmüşdür".

Prezidentin xərici siyaset məsələləri üzrə köməkçi-söbə müdürü Novruz Məmmədov isə twitterdəki aktivliyi ilə digər siyasetçilərdən fərqlənir. O, əsasən 3 - Azərbaycan, rus, ingilis dilində paylaşımalar edir. Prezident Administrasiyasının rəhbərinin son paylaşımı isə Corc Sorosla bağlıdır:

"Corc Soros - beynəlxalq siyasetçilər isə facebookda aktivlik göstərir, iştirak etdiyi konfrans və tədbirlərdən olan məlumat və fotoslarını paylaşırlar. Mütəmadi olaraq müzakirəli statuslar paylaşan millət vəkili Fazıl Mustafa

mədovun bundan əvvəlki paylaşımı isə "Qarabağ" futbol klubu ilə bağlı olub:

"Heç bu dərəcədə təsəvvür etməzdim. İmdanda da Azərbaycan komandasını - "Qarabağ" klubunu sixışdırılar, bir neçə dəfə açıq-aydın cəzalandırılar. Rəqib komandaya isə penaltı və digər pozuntulara göz yumuldu. Siyasetdə baş verənlər idmandan da təkrar olunur".

Son vaxtlar Müsəvət Partiyasının rəhbəri Arif Hacılı da twitterdə aktivlik göstərir. Lakin partiya sədri demək olar ki, ancaq facebookdakı statusları yenidən twitter paylaşır. Partiya sədri son paylaşımında oktyabrin 22-də erməni silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olan əsgər Cabbar Zeynallıvun və atasının fotosunu paylaşaraq bildirib:

"Şəhid atasının bu şəklini görəndə İmaməddin Nəsiminin edam kürsündə olan şagirdini, ustادın ona dediyi "Gözüm nuru, bu bədbəxtlər heç vaxt anlamayacaqlar ki, sən necə müqəddəs ucalıqdəsan" sözlərini xatırladım".

Diger azərbaycanlı siyasetçilər isə facebookda aktivlik göstərir, iştirak etdiyi konfrans və tədbirlərdən olan məlumat və fotoslarını paylaşırlar. Mütəmadi olaraq müzakirəli statuslar paylaşan millət vəkili Fazıl Mustafa

da son günlərdə iştirak etdiyi tədbirlər haqda statuslar paylaşır.

Şou-biznes, mədəniyyət nümayəndələrinə gəldikdə isə sənətçilər daha çox "Instagram" sosial şəbəkəsində aktivlik nümayiş etdirirlər. Məsələn, xalq artisti Brilliant Dadaşova ənənəvi olaraq evində, royalın arxasında yeni ifasını təqdim edib. Xalq artisti son ifası ilə bağlı maraqlı məqamada toxunub:

"Uşaqlıqda bu musiqini bacım İradə pianinoda müşayiət edib mənə sevdirmişi. Yalçın Rzazadə oxuyardı. İndi məndən dostlara evdən birbaşa eksklüziv".

Xalq artisti, pianoçu Murad Adigözəlzdə isə son olaraq Almaniyadakı konsertindən olan foto paylaşır.

Əməkdar artist Ədalət Şükürov tələbəlik illərinə aid sənədin fotosunu paylaşır.

Əməkdar artist Elza Seyidcəhan isə "Instagram"dakı son paylaşımında xalq artisti, xərcəng xəstəsi Könüllü Xasiyəva ya ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfinə ev verilməsinə təqdir edib:

"Sizə çox təşəkkür edirik. Əvəz olunmaz, qiymətli səsə malik, hələ körpə yaşalarından sənətə xidmət edən xalq artisti Könüllü Xasiyəvanı sizin diqqətlə mərhəmetiniz yenidən səhnələrə qaytarar, inşallah".

□ **XALIDƏ**

Hazırda bütün ölümlerde Astara-Bakı qataşından qaçan iki məhbus barədə xəbərlər müzakirə olunur. Amma dünyada hekayelerle çalxalanır. Bu haqda filmlər çəkililər, romanlar yazılıb. Məhbusların her zaman bir "B" planı olub və on "cəsarətli" olanlar bir qaçış hekayesi yaradıblar.

Danimarkada məhbusun türmədən qaçmaq hüququ var

Keçək ilginc qaçış hekayelerinə. Hansı ölkənin məhbusları türmədən niyə və necə qaçırlar?

Danimarkada məhbusların həbsxanadan qaçmaq hüquqları var. Əla keçidkə isə onları heç bir cəza gözləmir. Məntiq də bundan ibarətdir ki, əger kimse həbsxanadan qaçırsa, deməli, fərasətli adamdır. Ona cəza təbiq etmək ədalətsizlik olar.

Həbsxanadan qaçmaq istəyi hər məhkumun ilk həbs gündündə etibarən düşündüyü, amma qurulan bir çox planın suya düşməsi ilə uğursuz olan bir prosesdir. Amma insanları heyətə salan bir çox hekayələr var. Onları bir-bir nəzərdən keçirək.

Ted Bundy Amerika serial qatil ənənəsinin ilk nümunəsi olaraq yada salınır. 30-dan artıq qadını öldürdüyü zənn edilən Bundy 2 dəfə həbsdən qaçmağa nail olub. Bundy həqiqi bir psixopat id. O, öldürmə üsulu olaraq boğmaq və başa şiddetli zərbədən istifadə edirdi. 1975-ci ildə bir polis məmuru qaćırmağa çalışan və ardına həbs olunan Bundy ona qarşı irəli sürülen cinayət ittihamlarını redd etdi, amma yenə də məhbus olaraq həyatına davam etdi.

Ösəsan vekilliğin və öz-özünün vəkilliliyini edirdi. Bu səbədən də hüquq kitablarını baxmaq bəhanəsi ilə kitabxanaya getməye icazə istədi. İstəyi qəbul edilən Bundy ikinci mərtəbədəki kitabxananın pəncəresindən hoppanaraq qaçıdı. Yerə düzəndə bilekləri ziyan gören serial qatıl bir həftə sonra yaxalandı.

Yene həbsxanaya yollanan Bundy bu dəfə də hücrəsinin zəmininə bir tunel qazdı. Yorganının altını kitablarla doldurdu və tunele girdi. Tunelin ucu şans əsəri baş nəzarətçinin evinə çıxdı və Bundy qaçıdı gecə nəzarətçi evdə deyildi. Adamın geyimləri ilə özüne yeni bir stil yaranan Bundy Florida'ya doğru çıxıb və serial cinyətlərinə davam edib.

Onların qaçış hekayesi filmlərə ilham verib

1930-cu illərin əvvəlində bank qarətləri ilə bərəsində xeyli söz-söhbət yaranan Con Dillinger cinayətkar olmasına baxmayaraq, xalq tərəfindən qəhrəman elan edilmişdi. Onu ən təhlükəli cinayətkarların olduğu "Crown Point" həbsxanasına yerləşdiriblər. Amma o, həbsdə olduğu günlərdə yonduğu və daha sonra qara rənglə rənglədiyi taxta parçası ilə nəzarətçiləri təhdid edib, daha sonra isə həbsxana müdürünin maşını alaraq qaçmağa nail olub. 1934-cü ildə getdiyi bir kinoteatrın çıxışında FTB əməkdaşları tərəfindən ələ keçirilib.

Keçmiş sevgilisini və onun yeni sevgilisini öldürməyə görə edam cəzasına məhkum edilən Thompson bunu haqq etmedi-

yini düşündüyü üçün özünü bir qaçış planı hazırlayıb. İlk olaraq hücrəsinə köynək, şalvar kimi gündəlik geyimlər daxil etməyə nail olan Thompson irəliləyen müddətdə vəkili ilə görüşmə tələbi irəli sürüb. Görüşmə gündə otağa girib və vəkili gəlmədən geyimlərini dəyişdirib, otaqdan qaçmağı bacarıb. Çi-xarkən onu dayandırın və şəxsiyyət vəsiqəsi tələb edən məhkəmə nəzarətçilərinə də böyük

birinin içine girməyi bacarıb və çantaları götürməyə gələn məşin sayesində bayırdañan arbara çıxmayaq nail oldu.

Richard McNairın hekayəsinə ilginc edən detal isə onun bir polis tərəfindən dayandırılması və polisi özünün sıradan bir vətəndaş olmasına inandırmasıdır. Həttə o qədər yaxşı rola girib ki, söhbetin sonunda yolu öyrənməyi də unutmayıb.

Alfred Corc Haynd - bir bri-

qapını açırala bağlayır.

Rəhim Qaziyev və Arif Paşanın film kimi qaçış hekayəsi - unudulmuş müdhiş detallar

Azərbaycan tarixindəki səs-küülü qaçış hekayələri az deyil. Bunlardan biri də eks müdafia naziri Rəhim Qaziyeva məxsus olub. Amma o, zaman-zaman mediada verdiyi açıqlamalarda bu olayın fərqli təqdim olunduğu nu deyib: "Birinci məhkəmə ge-

nim üçün çox müəmmalı idi. Elə məqamlar var ki, hələ də mənə aydın deyil. Axşam idi, növbə rəisi Faiq Mirzəyev gəlib məni kaməradan çıxardı və karsə salıncayaq dedi. Məni apardı növbə reisinin otağına. Gördüm ki, Rəhim Qaziyev orada əyləşib. Stolun üstündə yemək-içmək, araq var idi. Bu, həmin vaxt idi ki, mənim haqqında həbs-qətimkan tədbiri bir-iki günə dəyişəsi və azadlıq buraxılışı idim. Rə-

1-də oranı tərk etdik. Kapıları hamısı "sekret"li idi. Təbii ki, Faiq Mirzəyev növbə rəisi olaraq qapıları açmaq hüququna malik idi. O, çox asanlıqla bütün qapıları açdı və heç bir manə ilə rastlaşmadan binanı tərk etdik. MTN-in arxa tərəfində bir qəder aralıda dayanan maşına oturduq. Rəhim Qaziyevin sürücü ilə görüşməsindən bu qənaətə geldim ki, sürücü Rəhim bəyə yaxın adamdır. Maşın "Elmlər

Türmedən qaçış hekayələri

Detektiv filmlər və romanlar onlardan ilham alıb



"Günahsız həbs olunmuşdum və öldürüləcəyimi bilirdim deyə qaçdım..."

Yant oğrusu olan və məhərətləri türmədə də istifadə edən Alfred həbsə düşən kimi açarın şəklini əzbərleyib və onun bir təqəlidini hazırlayıb. Təbii ki, 8 ay sonra tutulanda ona heç bir açar gösterilməyib. Amma məhkəməsinin getdiyi vaxt tələtət getmek üçün icazə istəyib və burada qandallarından qurtulub. Nəzarətçiləri isə Hinds ayaqyolunda kılıdladı üçün enərek, "Yunan Robin Hood"u qaçması şəklindədir. Burada olan inca, amma yetərində böyük olan detali isə nəzarətçilərin helikopteri fərq edib, bunun təftiş üçün gelən müfettişlərə aid olduğunu zənn etmələri. Qaçıldıqdan bir müddət sonra yaxalansa da, daha sonra bir dəfə də helikopterlə qaçırlıb.

Fransada ən qatı cinayətkarlarından biri olan Paskal Payet tam üç dəfə helikopterlə qaçmağa cəhd edib və bunların hər birində də uğur qazanıb. O, hər dəfə fərqli cinayətlərə görə həbs olunub, amma hər dəfə də türmədən qaçmağı uğurla bacarıb. Onu bütün qaçış hekayələri helikopterlə baş tutur. Son qaçıldıqdan iki ay sonra isə Paskal İspaniyada yaxalanıb, Fransaya teslim edilib.

Richard McNair tutulandan sonra üç polis məmuru ile polisə eyni otaqda olarken, dodaq nəmləndirici kremini qollarına sürtüb və sürüşən ellərindən qandalları çıxarıb. Uzun bir zaman keçmədən tekrar tutulan McNair, həbsxananın havalandırma borularından istifadə edərək, təkrar qaçmağa nail olub. Qaçmağı bacarıandan 10 ay sonra tutulanda isə təhlükəsizlik tədbirlerinin yüksək olduğu bir türməyə yerləşdirilib. Burada posta çantalarını təmir etmə işində çalışarkən bir gün bu çantaların böyük olanlarından

dən zaman mən qaçırdım, adını da qoydular ki, Rəhim Qaziyev dər müttehimlərlə qaçıdı. "KQB"nin 6-ci mərtəbəsindən, tam nezərdə olan yerdən qaçmaq olardı? Öldürmədən ölü qaçırlılar, amma Allahdan olsu ki, möcüzə baş verdi, bir az da başım işlədi, sağ qaldım. Səhəri gün də boyanat yaxınlıqda, hərəkət etməyə, siz məni öldürməye qərimmişdiniz".

Laçın Alayının keçmiş komandiri Arif Paşa da 90-ci illərdə MTN təcridxanasından qaçan tənimlişərən olub. A.Paşa daha önce "Yeni Müsavat" a müsahibəsində təcridxanadan qaçma hekayəsinin detallarına qədər danışib. O, qaçmağa razılıq verməsinin günahsız həbs olunması və öldürüləcəyini bilmesi ilə əsaslandırır: "Məni heç bir günahım olmadığı halda müəyyən qüvvələr hansısa planlarını həyata keçirmək üçün qondarma ittihamlara həbs etdirmişdi. Qaçmazdan bir müddət qabaq məni təcridxanada zəhərləmisi dər məsələsidir. Zəherli maddəni çayımı qatıb mənə vermişdir. Zəhərləndiyim hiss edən kimi kitabıñ içində saxladığım kalium-permanqanatdan (marqans) istifadə edib mədəmi yudum və zəhərlənmədən xilas oldum".

A.Paşa qaçışda iştirak edən şəxslərin heç birinin təcridxanada eyni kamerada saxlanmadığını dedi: "Açıq, o qaçış mə-

him Qaziyev Faiq Mirzəyevin yanında onun adından mənə deki, təcridxanadan qaçmalyıq. Əks halda, bizi öldürəcəklər. O, getmək planının da hazır olduğunu dedi. Öncə düşündüm ki, bir neçə günə azad olunacağım, niye qaçım. Sonra düzündüm ki, artıq ciddi bir əməliyətin, cinayətin hazırlanğından xəberdar insana əvvəlmişəm. Getmək istəməsəm də məni bu faktı bildiyim üçün sağ qoymazlar. Beynimdə bu cür götür-qoy edib gördüm ki, getmək qalmadın şanslıdır. Qalmaq yüz faiz ölümdür. Mən Rəhimlə Faiq dedim ki, niye məhz mən də qaçmalyam. Dedilər ki, öldürüləcək adamların sırasındaydım. Bele başa düşüdüm ki, Şuşa-Laçın işində dindirilən insanların öldürüləmə planı var. Mirzəyevlə Qaziyevin dediklərinə inanmamağa əsasım yox idi. Çünkü az önce zəhərlənmişdim. Açıq görürdüm ki, Şuşa-Laçın işinin açılmamasında maraqlı olan qüvvələr var".

A.Paşa qaçış təklifini qəbul etdiyini və həmin gecə F.Mirzəyevin köməyi ilə MTN-in təcridxanasından qaçıqlarını belə xatırlayıb: "Təcridxana MTN-in 6-ci mərtəbəsində iddi. Oradan bayırda qədər çoxlu qapı var idi. Növbə rəisi Faiq Mirzəyev Baba Nəzərlini və Əlekəm Hümmətovu da karsə salmaq adı ilə getirəndən sonra gecə saat

□ Sevinc TELMANQIZI

Akademiyası" metrosunun yanlığında dayandı. Əlekəm Hümmətovla Faiq Mirzəyev bizzət ayrılib getdi. Bizümüz isə qısa müddət bir yerde qaldıq, sonra isə ayrıldıq. Hümmətovdan ayrılanda Rəhim Qaziyev dedi ki, diliñə bir də "talış, Muğan" sözlərini gətirən, başına bir gülə çaxacağam. Qaziyev mənə Rusiyaya getməyi təklif etdi. Qəbul etmədim".

A.Paşa qaçandan sonra ancaq Azərbaycan ərazisində olduğunu deyir: "Yerimi və bəzən de görkəmimi müəyyən qədər dəyişirdim. Elə olurdı ki, avtobusda tanışdım adımla və ya hüquq-mühafizə orqanı eməkdaşı ilə yan-yana otururdum. Ancaq tanımadılar. Bəzən təecübənlər və təessüflərindən ki, gör Azərbaycan necə təhlükəli vəziyyətdə yaşayır. Deməli, hansıa düşmən keşfiyyatçısı da gəlib burada sərbəst hərəkət edə bilər. Bir müddət güzil yaşayandan sonra Milli Məclisə məktub yazdım. Məktubda şərtlər qoydum. Şərt qoydum ki, mənim məhkəmə prosesim açıq və qərəzsiz keçirilməlidir. Müraciətim qəbul olundu. Gəldim Xalq Cəbhəsinin qərargahına. Təşkilatın rəhbərliyinin müşayiəti ilə getdim Ali Məhkəməyə. Məhkəmədə mənə qarşı irəli sürülen ittihamlar səbūta yetirilmədi və bərət aldım. Günahsız həbs olunduğu bilən adam həbsdən qaçırsa və onun günahsızlığı məhkəmədə sübut olunursa, həmin şəxs qaçğı üçün cəzalandırılır. Mən də həmin vaxt buna görə həbs etmədilər. Lakin üç ay sonra - Əlekəm Hümmətov həbs olunduqdan 4-5 gün sonra məni yenidən sorğu-sualə tutdular. Kimlərin evində gizləndiyimi öyrənmək istədilər. Demək ki, mən türk kişisim. Türk kişi dər gündə ona evini verən, kömək edən adamları satmaz. Demək mənə gülələnmə verilsə də o adamların adını çəkmərəm. Cox cəhd etdilər. Ancaq isteklərinə nail olmadılar. Ona görə də məni təcridxana rejimini pozmaqdə və cəzaçəkmə yerindən qaçış ittihamı ilə həbs edib 5 il iş verdilər. Beləliklə, mən bərət almağına rəğmən təcridxanadan qaçandan 1 il 2 ay sonra yenidən həbs edildim. 1 ildən bir qədər çox qanunsuz həbsdə saxlanandan sonra amnistiya ilə azad olundum".



ÜSAVAT

Son səhifə

N 220 (6834) 25 oktyabr 2017



Uşağıını 12 dollara satışa çıxardı

Misisipide yaşayış jurnalista Aleks McDaniel sosial medyada çok düşünmeden bir seylər paylaşmanın nəticələrini pis bir şəkildə təcrübə etdi. Gənc ana uşağının şəklinin altına "3 yaşında, satışa çıxarılib. 12 dollara və ya daha yaxşı bir təklif verənə satılır" yazaraq öz aləmində kiçik bir zarafat etdi, amma bir neçə gün sonra iş yerinin qapısına Uşaq Qoruma Xidmətləri əməkdaşları gəlincə stress yaşayıb. Məlum olub ki, Misisipide yaşayan və adını gizli tutan bir adam uşaq istismarı xəttinə zəng vuraraq, bir qadının internetdə oğlunu satma təşəbbüsünü irəli sürdüyüünü deyib. Adam eyni zamanda qadının əqli durumunun da yerində olmadığını vurgulayıb.

Hadişənin besit bir zarafat olduğu anlaşılsa da, qadınla bağlı qanun çərçivəsində əməliyyat başlanıb. Bundan başqa, sosial xidmət əməkdaşlarının da bir müddət sistemli olaraq ailəyə ev ziyarətləri edəcəyi açıqlandı. Az qala uşağıni itirmə və həbsə girmə təhlükəsi yaşayan qadın isə "Onları qınamır. Hər kəsin bir işi var və onlarındakı budur" dedi. Jurnalista eyni zamanda deyib ki, ondan şikayət edən şəxsin humor hissi yoxdur və olduqca qərəzli, pis niyyətli davranışdır. Twitter'də etdiyi bəsət bir zarafat ucbatından məhkəməyə düşən qadına hər hansı cəza verilməsə de, yaşanan hadisə insanların sosial mediadan daha diqqətli istifadə etmələrinin vacibliyini bir daha təsdiqlədi.

Aldı ıldırım vuran oğlunu videoya çəkdi

Argentinada bir qadın 12 yaşlı oğlunu şimşek vurmaşını videoya çəkib. Bu barədə lenta.ru saytı xəbər verib. Uşağın anası Karolina Kotur şimşəkdən qorxan balaca qızını sakinləşdirmək üçün evdə olub. Bu zaman evdə çalışın xadimə ona deyib ki, oğlu su borusunun yanında oynayıb. Bunu eşidən ana kamerasını açıb və uşağı çəkməyə başlayıb. Amma çəkiliş zamanı oğlanı ıldırım vurub, anası isə qorxusundan telefonu yerə atıb. Xoşbəxtlikdən uşaga heç ne olmayıb. Kotur jurnalistlərə açıqlama-



sında deyib ki, oğlunu ıldırım vuranda ciddi stress keçirib: "Bundan sonra belə hadisələr zamanı hər iki uşağı gözümüz qabağından ayırmayacam".

Rəqs insanı da çox xoşbəxt edən məşguliyyətdir

Ingiltərədə aparılan bir araştırmada xoşbəxtliyin maddi dəyəri ölçüüb. London İqtisad Məktəbinin tədqiqatçıları insanları daha çox hansı növ fealiyyətin xoşbəxt etdiyini aşadırıblar. Hesablamalara görə, sənət və mədəniyyətlə bağlı fealiyyətlərlə yanaşı idman da insanlara illik gəlirlərində 5 min sterlinq (təxminən 5600 manat) qədər artım olması dəyərində xoşbəxtlik verir. 40 min ingilis ailesində aparılan araştırmada "The Daily Telegraph" qəzetində dərc olunub. Yaş, səhəhet və təhsil səviyyəsi kimi xoşbəxtliyə təsirli olan faktorlar xəric hansı fealiyyət növünün insanları daha çox xoşbəxt etdiyi aşadırılb. Araştırmaya görə insamı yaxşı hiss etdirən fealiyyətlərin başında rəqs etmək dayanır. Bu xoşbəxtliyin pulla ekvivalenti təxminən 2200 manatdır. Siyahida rəqsdən sonrakı yerde üzmək dayanır. Həftənin bir günü üzmək sizə maaşınızda 830 manat artım olmuş kimi hiss yaşıdır. Üzmək - futbol və velosiped sürməkdən iki qat daha çox insanı xoşbəxt edir.



Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmış.
Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

QOÇ - Yersiz qırṛələnməyiniz, özünüzi tərifləməyiniz ünsiyyətdə olduğunuz adamlarda sizə qarşı ikrəh yarada bilər. Səmimi və sadə olun. Axşama yaxın təzə xəbər eşidəcəksiniz.

(25 oktyabr) **Səbuhi Rəhimli**

BÜĞA - Ümumi passivliyinizi nəzərə alıb fealiyyətə ara verin. Əsas enerjinizi bütünlükle istirahətə və səyahətlərə həsr edin. Günün ikinci yarısında istənilən mübahisə və riskdən yayanın.

ƏKİZLƏR - Maddi problemləri nəzərə almasaq, bu təqvimdə nəzərə qalmagınızı elə bir ciddi əsas yoxdur. Ulduzlar insanlara baxışlarını kökündən dəyişməyi tövsiyə edir. Əsəblərinizi qoruyun.

XƏRÇƏNG - Saat 14-ə qədər münaqişəli məsələlərdən uzaq olmağa çalışın. Kiminsə özü yaradıldığı problemi düzəltmək fikrinə düşməyin. Sonrakı saatları isə bütünlükə əyləncələrə həsr edin.

ŞİR - Uğurlu gündür. Günün birinci yarısında qazanmaq, nahardan sonra isə xoş təsadüflərlə rastlaşmaq şansınız var. Yeni əlaqələrə ciddi və perspektivli yanaşın. Bu, yalnız xeyrinizə ola bilər.

QIZ - İlahi prinsiplərə xüsusi əhəmiyyət verin. Günahlarınızın yuyulması üçün dualar edin. Sevdiyiniz adamda özünüzə qarşı yalnız rəğbet yaratmağa çalışın. Uzaq səfərləri təxirə salın.

TƏRƏZİ - Cərəyan edən proseslərə çılğın tərzdə yanaşmağınız heç bir irəliləyişə tekən verməyəcək. Odur ki, müdriklik göstərməyiniz tələb olunur. Yeni əməkdaşlığı ciddi tərzdə yanaşın.

ƏQRƏB - Bürcünüz başlayandan sanki qayğılarınız da artıb. Qarşınızda duran vəzifələrin öhdəsindən çətinliklə gəlməyiniz sizə sebrsiz edir. Bir az dözümlü olun. Ulduzlar varlanacağınızı bildirir.

OXATAN - Passiv bir gün yaşamalı olacaqsınız. Sevdiyiniz adamlarla ümumi dil tapmağınız əsas işlərinizin gedisiндə müsbət çalarlar əmələ getirəcək. Gecəni öz evinizdə keçirin.


SUTÖKƏN - Aila-sevgi münasibətlərdən bəzi xoşagelməzlilik rastlaşa bilərsiniz. Boş yerə hay-küy qaldırmayıñ. Hər şeydən əvvəl etrafınızda müsbət aura, xoş mühit yaradın ki, qurtulasınız.

BALIQLAR - Hər hansı işdə təkbaşına addım atmaqdən vaz keçin. Əməkdaşlıq zəminində isə uğurlara yetişəcəksiniz. Saat 16-dan sonra perspektivi sual altında olan danışıqlardan imtina edin.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

245 nəfər eyni anda özünü körpüdən atdı

Braziliyada qeyri adı bir rekord qeydə alınıb. Bu, 245 nəfərin eyni anda özünü 30 metrlik körpüdən aşağı atması idi. Həmin anda bütün kameralar da qeydiyyatda idi. São Paolo yaxınlarındakı Hortolândiada atlayış zamanı dərtləmən istifadə olundu. Dünya miqyasında xəbər olan rekord sinəgina beynəlxalq agentliklər də diqqət göstərdi. Videlər yuxarıda yanaşı, çoxlu sayıda foto da çekildi.



Səhifəni hazırladı: SELCAN

Redaktor:
Nazim SABIROĞLU

Lisenziya N: B 114
SAYI: 5.100